



# ÜSAVAT

[www.musavat.com](http://www.musavat.com)

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 1 avqust 2017-ci il Çərşənbə axşamı № 159 (6773) Qiyməti 60 qəpik

Xəbər

Xəzər  
1 gündə  
6 can  
aldi

yazısı sah.14-də

## Gündəm

**İlin 7 ayının əsas yekunu:  
son 5 ayda bizi nə gözləyir?**



İqtisadiyyatdakı  
pozitiv və neqativ  
tendensiyalar  
tanınmış iqtisadçıların  
şərhində

yazısı sah.4-də

**Lənkəranda quyuya atılan 6 günlük  
körpənin qan dondurən dramı -  
qətlən detalları üzə çıxır**

yazısı sah.13-də

**Roqozinin Moldova hədəsi  
- sırada hansı ölkədir?**

yazısı sah.9-da

**Hesablaşma Palatası bu dəfə  
“Azəristilik” ASC-ni hədəfə aldı:  
“Nöqsanlar var...”**

yazısı sah.4-də

**İsrail-Ermənistən yaxınlaşması:  
Tehran “nəfəsliyi” qapadacaqmı...**

yazısı sah.6-da

**Gənc anaların silsilə faciəsi: onlar  
öz isti ocaqlarından niyə qaçır,  
körpələrinə niyə qırır? - ekspertlər  
çıxış yolları göstərir**

yazısı sah.14-də

**Əli Xomeneinin nümayəndəsi:  
“Azərbaycan apredə daha çox  
ərazini azad etməli idi”**

yazısı sah.5-də

**Telekanallarımızda türk dili-rus  
dili ögey-doğmalığının səbəbi**

yazısı sah.14-də

**Valideynlərin nəzərinə: bu gün  
məktəbə hazırlıq qruplarına  
elektron qeydiyyat başlayır**

yazısı sah.2-də

**Silahlanma yarışını uduzan İrəvan çıxılmazda**

**DÜŞMƏN QARABAĞ SAVAŞINI VİRTUAL  
MÜSTƏVIYƏ ÇƏKİR - İKİ SƏBƏB**

Hərbi xidmətə çağırışçı tapa bilməyən Ermənistən xüsusi xidmətlərinin ordumuz haqqda dezinformasiyanı gücləndirməsinin pərdərərxası; **Şuşanın işğalına başçılıq etmiş erməni “komandos”dan acı etiraf:** “Xalq ölkəni tərk edir, kasib ölkədə varlı yaşamaq ayıbdır...”

yazısı sah.8-də



**Hacıqabul dəhşətli  
qətləyimin yeni şok detalları**

“Yeni Müsavat”ın reportor qrupu silahlı basqının baş verdiyi evdən yazar; Mübariz Mehdiyev 1 nəfərə görə 4 adamı güllələdi; ölümün ağızından canını qurtaran “Moskva Natiq” vaxtılıq qatılı elə bir divan tutub ki... yazısı sah.3-də



**Azərbaycanlı  
deputat  
Saakaşviliyə  
vətəndaşlıq  
verilməsini  
təklif elədi**

yazısı sah.9-da



**Kamran Əsədov:  
“Qəbul  
imtahanlarının  
2 dəfə  
keçirilməsindən  
yalnız DİM  
qazandı”**

yazısı sah.10-da



**Elxan Şahinoğlu:  
“Türkiyə ilə  
təcili hərbì  
ittifaq  
yaratmalıdır”**

yazısı sah.11-da

## "MTN işi"ndə agenturaya ayrılan 3 milyon araşdırılır



Sabunçu Rayon Məhələməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədriyi ilə keçirilən qapılı prosesdə səndərlərin tədqiqi məhələsi davam etdirilib. İclasda dövlət büdcəsindən agentura şəbəkəsinin saxlanılması adı ilə 2 milyon 917 min manat pulun mənimsənilməsi epizodu üzrə səndərlər elan edilib.

Bildirik ki, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi tərəfindən eməliyyat zəruriyi və məqsədey-ğunluğu olmayan tedbirlərə və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşlara və etibarlı şəxslərə mükafat kimi verilməsi adı ilə 920.00 manat, 455.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin teyinatı üzrə xərclənənəyərək ilə keçirilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kurşusuna ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılib.

□ İlkin MURADOV

## Bu gün məktəbəhəzirliq qruplarına elektron qeydiyyat başlayır

**Təhsil eksperti:** "Elektron xidmətlər bir sıra problemlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir"



Bu gündən etibarən məktəbəhəzirliq qruplarına növbəti tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayır. Qeydiyyat sentyabrın 18-dək davam edəcək. Qeydiyyatda ərizələrin qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnformasiya təminatı sektorunun müdürü İlhamə Abdullayeva mətbuataya açıqlamasında bildirib ki, məktəblərdə sənəd qəbulu avqustun 1-dən sentyabrın sonuna qədər olacaq. O bildirib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyində 266 ümumiyyətli müəssisəsində 936 məktəbəhəzirliq qrupu fəaliyyət göstərəcək: "Məktəbəhəzirliq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq".

İdarə rəsmisi onu da əlavə edib ki, yeni tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhəzirliq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır: "Yeni tədris ilində məktəbəhəzirliq qruplarına ümumiyyət 25 minden çox uşağın cəlb olunması nezərdə tutulur".

Maraqlıdır, ilk dəfə tətbiq edilən bu qayda məcburidirmi? Ümumiyyətə, bunun hansısa bir əhəmiyyəti varmı?

**Təhsil eksperti Kamran Əsədov bunun mühüm əhəmiyyət kəsb etdiyini dedi:** "Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il sərəncamı əsasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektron vasitələrlə təmin olunması tövsiye olunur. Buna görə də Bakı Şəhər Təhsil İdarəsi tərəfindən ilk dəfə olaraq, birinci sinfə şagird qəbulu elektron qaydada həyata keçirilməyə başlandı. Bu, təhsil sisteminde fövqələdə inqilabi irəliləyiş idi. Belə ki, buna qədər valideynlər övladlarını birinci sinfə qəbul etdirmek istəyəndə onlara məktəb rəhbərliyi tərəfindən sünü maneələr yaradılır, əsəssiz tələblər olurdu. Bu hal eyni ilə məktəbəqədər təhsil alan şagirdlər üçün də yaranırdı. Məktəbəqədər təhsil almaq üçün məkan və müəllim seçmə problemi yaranırdı. Elektron xidmətlər göstərməsi bu problemləri həll etmək baxımından mühüm əhəmiyyət kəsb edir".

□ Günel MANAFLİ

## "Qaya Mətbuat Yayımları" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Öğər siz qəzet və jurnalların rahatlılıqla evinizi və ya ofisinizə çatdırılmasını;
- Mətbuatı alıddan sonra abunə haqqını ödəmek və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;
- Tirajınızda lazımlı gəldikdə dəyişikliklər etmək;
- Ən başlıcası ayda 26 dəfə nəşr olunan "Yeni Müsavat" - 0.60 AZN və bundan əlavə 2500 adda yerli və xarici nəşrlər.
- Abunə yazılmaq üçün uzaq getmək lazım deyil. Telefonla zəng etməyinizi kifayətdir: Bakı şəh. 564-63-45; 598-35-22
- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

# Prezident İlham Əliyev: "Azərbaycan haqqında həqiqətlər daha çox yayılmalıdır"


Azərbaycan prezidenti İlham Əliyev ABŞ-in Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib. Musavat.com-un məlumatına görə, C. Mesnard artıq bir neçə gündür Azərbaycana gəldiyini, Bakı və regionlarımız ilə tanış olduğunu deyib.

"Sizin ecəzkar ölkənizdə olmayımdan çox məmənunam. Azərbaycan çox gözəl ölkədir. Mən ilk dəfədir ki, buradayam. İnsanlar hər yerde dostluq və qonaqpərvərlik nümayiş etdirirler. Mən ABŞ-a geri döndükde, bu təəssüratları hamı ilə bölüşəcəyəm", - deyə o vurgulayıb.

C. Mesnard Arizona ştatının qanunvericilərinin əksəriyyətinin Azərbaycan haqqında çox eşitdiyini bildirib. Prezident İlham Əliyev qonağın Bakıda və regionlarda olmasının ölkəmiz haqqında daha geniş informasiya əldə edilməsi işinə kömək edəcək. Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasındakı siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəflə münasibətlərin və eləcə də ölkəmiz ABŞ-in ayrı-ayrı ştatları ilə əməkdaşlığının çox yaxşı səviyyədə olduğunu deyib. Ölkə başçısı eyni zamanda ABŞ-in bəzi regionlarında içtimaiyyətin ölkəmiz haqqında bir o qədər də dolğun məlumatda malik olmadığını vurğulayaraq Azerbaycan haqqında həqiqətlərin daha çox yayılmasının önemini qeyd edib.



Dövlət başçısı qeyd edib ki, ABŞ-dan Azərbaycana dəha çox səfərlərin həyata keçirilməsi insanlar arasında təmasların genişləndirilməsi və xalqlarımızın bir-biri dəhə ya-xından tanımı baxımdan önməlidir və bu, hem də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev Azerbaycanla ABŞ arasındakı siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəflə münasibətlərin və eləcə də ölkəmiz ABŞ-in ayrı-ayrı ştatları ilə əməkdaşlığının çox yaxşı səviyyədə olduğunu deyib. Ölkə başçısı eyni zamanda ABŞ-in bəzi regionlarında içtimaiyyətin ölkəmiz haqqında bir o qədər də dolğun məlumatda malik olmadığını vurğulayaraq Azerbaycan haqqında həqiqətlərin daha çox yayılmasının önemini qeyd edib.



## ABŞ-in vitse-prezidentindən Putinə sərt sözər

"Rusiyadan pozucu fealiyyəti, xüsusilə Ukraynada tərəfdikləri qəbul edilməzdür". "Amerikanın səsi" radiosunun verdiyi məlumatə görə, bunu ABŞ-in vitse-prezidenti Mayk Pens Estoniyada jurnalistlərə açıqlamasında bildirib.

M. Pens Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə suali cavablandırıb: "Prezident Tramp aydın şəkilde bəyan etdi ki, Rusiyanın pozuculuq hərəkətləri, Ukraynada tərəfdikləri və cina-yətkar rejimlərə dəstəyi qəbul edilməzdür. Prezident bu cür hərəkətlərə qarşı yönəlmüş və Konqres tərəfindən qəbul olunmuş sanksiyalar haqqda qanun layihəsini imzalayacaqını bildirib. Bununla yanaşı, biz gözleyirik ki, Rusiyanın davranışları dəyişəcək. Prezident və mən çox ümidi edirik ki, Rusiya hökumətinin Ukraynaya münasibətdə, eləcə də İran və Şimali Koreyanın cinayətkar rejimlərini dəstekləmək yönündə mövqeyi dəyişəcək".

Qeyd edək ki, dünən M. Pens Gürcüstana səfər edib.



## Hərbçilərimiz "Səhra mətbəxi" müsabiqəsində iştirak edir

"Beynəlxalq Ordu Oyunları - 2017" yarışları çərçivəsində keçirilən "Səhra mətbəxi" müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpzadlarının hazırladıqları təamlar qonaqlara təqdim edilib.

Modern.az xəbər verir ki, Azərbaycan, Rusiya, Belarus, Serbiya, Mongolustan və İsrailin hərbi aşpzadları yarışların iştirakçıları və qonaqlar üçün milli mətbəxlərinə aid 150-dən çox yeməklər hazırlanıblar. Müsabiqəni izleyən coxsayılı qonaqlar hərbiçi aşpzadalarımızın hazırladıqları xörəklər və şirniyyatların dadına baxıblar. Müsabiqə çərçivəsində Azərbaycanın milli mədəniyyətini eks etdirən sənət nümunələri və musiqi aletləri də nümayiş etdirilib.

## Avqust ayına olan hava proqnozu açıqlanıb

Azərbaycanda avqust ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamenti verilən məlumatə görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağışının miqdarnın iqlim normasına yaxın, bəzi yerlərdə isə az olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-29 dərəcə isti (geçənlər 22-27, gündüzlər 31-36, bəzi günlərdə 38-40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-29 dərəcə isti (geçənlər 22-27, gündüzlər 31-36, bəzi günlərdə 38-40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağışının miqdarnın iqlim normasına yaxın, bəzi yerlərdə isə az (norma 6-8 mm) olacağı gözlənilir.

## "Aktyorların 30-40%-nin ali savadı yoxdur"

Azərbaycanın Xalq artisti Ramiz Novruz "Report" a verdiyi müsahibədə bildirib ki, hazırda Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktyorların 30-40%-nin ali savadı yoxdur.

Xalq artisti bununla bağlı deyib: "Bunlardan qabiliyyətliləri var. Mesələn, Rafael Dadaşov teatra vaxtı Don Juan obrazı üçün getiriblər, ancaq sonradan aktyorluğunu bitirib. Yaxud Sənubər İşgəndərli. Lakin Akademik Milli Dram Teatrının kollektivinin 30-40% faizi kolleclərin məzunu ola bilmez. Bu sayın 2-3 nəfer ola bilər. Bu da onların aktyor sənəti, müəllim üzü görməməsi deməkdir".

Ramiz Novruz mövzu ilə bağlı sözünü belə davam etdirib: "Bura ölkənin bir nömrəli teatrıdır və ölkənin istedadlı aktyor və aktrisalarını tapıb üzə çıxarmaq borcudur. Ancaq siz təsəvvür edin, teatrın kollektivinin 30-40% kollecləri bitirmiş aktyorlardır ya da hansıa teatrın işdən çıxıb gəlib bura düzəlib. Əslində buraya düşmək fantastik bir şey olmalıdır. Sonra tamaşaçı tamaşa dan gileyənlər. Belə də olmalıdır, çünki bu aktyorun məktəbi yoxdur".

## Rusiya üçün ağır dönəm: Ehtiyat Fondu yox oldu

Rusiya prezidenti Vladimir Putin Bütən Kodeksinə dəyişiklikləri təsdiqləyib. Axar.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, Rusiya Milli Rifah Fondu və Ehtiyat Fonduunun vasitələri Milli Rifah Fonduun tərkibində birləşdiriləcək.

Qeyd edək ki, bundan önce ekspertlər Rusiyanın Ehtiyat Fonduun yox olacağını ilə bağlı açıqlamalar versələr də, Moskva bunu təkzib etdirdi. Belə ki, 2014-cü ildən Moskvaya qarşı tətbiq edilən sanksiyalar və neft qiymətlərinin kəskin ucuzaşması Rusiyanın bu fondunun kiçilməsinə səbəb olmuşdu. Hazırda Rusiya Ehtiyat Fondunda 16,71 milyard dollar vəsait qalıb. Keçən ildəndən inдиye qədər bu rəqəm 3,75 dəfə azalıb.

Milli Rifah Fonduun gəlirləri isə 74,22 milyard dollardır. Keçən ildəndən inдиye qədər onda azalma miqdarı 16,6% olub.

**H**acıqabulda eve basqm edən silahlı şəxs axtardığı köhnə tamşının əvəzinə onun ailə üzvlərini gülləbaran edib. İyulen 31-də səhər saatlarında baş verən qanlı olay dərhal ölkə KİV-lərinin 1 nömrəli mövzusuna çevrilib. Hər kəs Hacıqabulda nə baş verdiyi sualma cavab axtarır. Hüquq-mühafizə orqanları yaranan suallara cavab verməyə tələsmir.

"Yeni Müsavat"ın hadisə yerində olan əməkdaşları qanlı olayın motivi haqda ən müxtəlif məlumatları öyrəne biliblər. Rayonun Bayram İbrahimov küçəsində Qəmbərovların - qətlam baş verən həyətlərinin qarşısında qələbelikdir. Qadınların ah-nalesi ürək dağlayır. Bir tərəfdə də yas çadırı qurulub. Hüquq-mühafizə əməkdaşları hadisə yerinə gəlib, müvafiq araşdırmlar aparıblar. Meyitləri müayine üçün Şirvan Şəhər Məhkəmə Tibb Eksperitzası və Patoloji Anatomiya Şöbəsinə yollayıblar. Qəmbərovların sağ qalan yaxınları - xüsusən də qısaçılıq zəminində öldürülməsi planlaşdırılan Natiq Qəmbərov jurnalistlərlə temasdan qaçırlar.

Hadisə şahidləri həvəssiz də olsa deyirlər ki, səhər tezdən rayon sakını, əvvəller məhkum olmuş 1971-ci il təvelüdü Mübariz Mehdiyev uzaq Rusiya paytaxtından konflikti olan "Moskva Natiq" ləqəbli Natiq Qəmbərovun ata evinə hücum edib. Qəmbərovların darvazası qarşısına əlində qundağı və lülesi kəsilmiş silahla gələn M.Mehdiyev darvazanın bağlı olduğunu görçək özünü itirmeyib. Qonşunun həyətinə girib, oradan nərdivan götürüb və hasarı aşib. Həyətə girəndən sonra isə orada "Moskva Natiq"ın "Mersedes ML" markalı maşınınə və atasının "Jeep"inə od vurub. Qonşular bundan sonra Qəmbərovların həyətində odlu silah sesləri eşidiblər. Atəş səslərinə qarışan qışqır-bağırı eşidən qonşular dərhal polise məlumat veriblər. Polis qısa bir vaxtda Qəmbərovların darvazası qarşısına gələdə, artıq gec olub.

Mübariz Mehdiyev əlindəki silahla Natiq Qəmbərovun əmisi Nazim Qəmbərovu, onun oğlu Namiq Qəmbərovu, yaxınları Gülbağda və Almara Məmməd qızı Qəmbərovaları gülləleyib. Odlu silah səsi eşidən Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərov da həyətə çıxıb, güllərdən biri də ona deyib. Əlində "obrez" tufəng olan M.Mehdiyev qışqıraraq Natiq Qəmbərovu evdə çıxmaga səsləyib. Polislərin gəldiyini görçək M.Mehdiyev hadisə yerindən qaçmaq istəyib. Am-



# Hacıqabulda dəhşətli qətləyimin yeni şok detalları

"Yeni Müsavat"ın reportyor qrupu silahlı basqının baş verdiyi evdən yazır; Mübariz Mehdiyev 1 nəfərə görə 4 adamı niyə güllələdi; ölümün ağızından canını qurtaran "Moskva Natiq" vaxtilə qatilə elə bir divan tutub ki...



ma buna nail ola bilməyib. Polisle atışmada yaralanıb və ələ keçməmək üçün əlindəki silahı ənənəsinə diroyerek atəş açıb. Bir başqa iddiaya görə, qatil polis tərəfindən zərərsizləşdirilib.

Qətləyimin motivi isə M.Mehdiyevlə Natiq Qəmbərov arasında Rusiyada başlamış ə davatıdır. Mübariz Mehdiyevin hədəfi əsində Natiq Qəmbərov və onun ailə üzvləri olub. Lakin Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərova qardaşı Nazim eyni həyətdə ti-kilmiş ayrı-ayrı evlərdə yaşıdlılarından qatil yanılıb. Natiq Qəmbərovun atasının evinə girmək əvəzinə əmisinin evinə girib və qarşısına çıxanları gü-



ləyib. Belə məlumat da var ki, Natiq Qəmbərov olay zamanı evdə olub və o, silahlı basqınçıdan qatib canını qurtara bilib.

M.Mehdiyevin Qəmbərolara qarşı son dərəcə qəddar

dürüb, özünə də atəş açıb.

Hüquq-mühafizə orqanları hadisə yerində lülesi və qundağı kəsilmiş silah götürüb.

Olayla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi da birgə rəsmi məlumat yayıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 31-də saat 06 radələrində Hacıqabul şəhər saknları Nazim, Gülbədam, Biblə və Namiq Qəmbərovaların yaşadıqları evdə odlu silahla qətlə yetirilmələri, ailənin digər üzvü Məmməd Qəmbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olması və Mübariz Mehdiyevin odlu silahdan atəş açaraq intihar etməsi barədə

daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, oradan cinayetin aleti olan ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorlığında Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükeli üsulla qəsdən qəsəbədən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməye cəhd), 29, 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşımə) maddələri ilə cinayət işi başlanılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmlarla əvvəller məhkum olmuş M.Mehdiyevin şəxsi münasibətlər zəminində M.Qəmbərovdan qıdas almaq niyyəti ilə onun yaşadığı evə gələrək qoşalılılı ov təfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib.

Baş vermiş xüsusilə ağır cinayətin geniş ictimai rezonans doğurduğunu nəzərə alaraq cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılır. Həzirdə iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. Zəruri istintaq-əməliyyat tedbirləri davam etdirilir.

□ E.MƏMMƏDƏLİYEV  
Fotolar "Yeni Müsavat" a məxsusdur



Yay mövsümündə adı demək olar ki, hallanmayan, payız-qış mövsümün ilk günlərindən isə ünvanına şikayətlər səslənən "Azəristiliktechizat" ASC haqqında neqativ məlumatlar bu dəfə Hesablamam Palatasının hesabatında yer alıb. Belə ki, qurumun kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 1 aprel 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixdək olan dövrde "Azəristiliktechizat" ASC-nin maliyyə-təsərrüfat fealiyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Məlumatata görə, auditə ümumiyyətində 51 mln. 202,7 min manat məbləğində vəsait əhətə olunub və bir sıra nöqsanlar aşkarlanıb. Dövlət müəssisəsi tərəfindən proqnozların tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-məterial ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırılarda nəzəre alınmayıb, ASC-nin öz istehsalı olan istilik enerjisine çəkilən xərclərin artırılması hesabına subsidiya artıq proqnozlaşdırılıb, dövlətin investisiya vəsaitləri hesabına əvəzsiz alınmış əsas vəsaitlərinin amortizasiya ayrımları, kenardan alınan istilik enerjisinin istehlakçılarına çatdırılması ilə bağlı təchizat xərcləri və kənar təşkilatların qazanxanaları üzrə xidmet xərcləri cəmiyyətin öz istehsalı olan istilik enerjisini plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb, anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilib, qarşıdakı il və növbəti illər üzrə bütçə vəsaitin tələbatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmet növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin

(1 kvadratmetr yaşayış sahəsi, 1 kubmetr isidlən həcm və 1 kubmetr isti su) istehsal və satış maya dəyəri müəyyən edilmişib və cəmiyyətin əsas fealiyyəti üzrə zərəri hər bir istehlakçı qrupu və xidmet növü üzrə bölgədən təsdiq edilib.

Dövlət bütçəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verilib, xərclər müvafiq sənədlərlə təsdiqlənəndən haldə tətəhabəs şəxslərin hesabından vəsait silinib, neqliyyat vəsítələri və aqreqatlara artıq yanacaq sərf edilib, regional istismar sahələrinin rəislərinə nəqliyyat xərclərinə görə verilən vəsaitin xərclənməsinə dair müvafiq sənədlər merkezi mühasibatlılığı təqdim edilməyib, kənar təşkilatların qazanxanalarına xidmet xərcləri, istilik elektrik mərkəzlərindən alınan istilik enerjisinin dəyəri və həmin enerjinin istehlakçılarına çatdırılmasına görə təchizat xərcləri subsidiya məqsədləri üçün zərərin hesablanmasından istehsal xərclərin tərkibinə aid edilib.

"Azəristiliktechizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev qəzeti məzənnəsində bu hesabatın tövsiyə xarakteri daşıdığını bildirdi və qeyd olunan

# Hesablamam Palatası bu dəfə "Azəristilik"

## ASC-ni hədəfə aldı: "Nöqsanlar var...!"

### "Azəristiliktechizat" ASC-nin rəsmisi: "Hesabat tövsiyə xarakteri daşıyır..."



nöqsanların qurumun gələcək fealiyyətində nəzəre alınacağı vurguladı: "Hər iki ildən bir Hesablamam Palatası müxtəlif qurumlarda, o cümlədən "Azəristilik" də yoxlama həyata keçirir. Bu yoxlamaların nəticəsi olaraq metbuata da məlumat verilir. Biz hesabatla tanış olduk. Bu tövsiyə xarakterlidir. Birinci nöqsan proqnoz göstəricilərə

bağlı tutulur. Bizdə həm "Azəristiliktechizat"ın öz qazanxanalarımızda istehsal etdiyi istilik enerjisi var, həm də istilik-elektrik mərkəzindən istilik enerjisi alırıq. Növbəti il üçün proqnoz göstəricilərin hesablamada öz istehsalmızla kənardan alınan istilik enerjisinin maya dəyərini ümumi hesablamışıq. Bu da idarənin ümumi xərcləridir. Hesabatda da tövsiyə xarakterli qeyd olunub ki, bunlar ayrı-ayrı hesablanınsın. Biz də bununla razılaşırıq".

R. Əliyev digər iradın anbar qalıqları ilə bağlı olduğunu vurguladı: "Daha sonra anbar qalıqları ilə bağlı nöqsan tutulub ki, anbarda mal ola-ola, əlavə mal alınır. Bu bir istehsalat prosesidir. "Azəristiliktechizat"ın bələdən olan istilik xətələri SSRİ-nin vaxtında, ötən əsrin 70-ci illərində quraşdırılıb. Həc kim zəmanət vermır ki, sabah

hansısa xətdə qəza olmayıcaq. Ona görə də biz məcburuk ki, anbarda qalığımız olsa da, əlavə mal alıb anbara yığmalıq ki, istehsalın fasilesizliyini təmin edə bilək. Ola bilə ki, anbardakı qalığımız müəyyən diametrdədir, biz isə başqa diametri borulardan da alıb anbarda ehtiyat yaradırıq ki, payız-qış mövsümündə haradasa qəza olanda qısa müddət ərzində qəzaların aradan qaldırılması üçün ehtiyat materialları olsun".

"Azəristiliktechizat" sözçüsü diqqətə çatdırıb ki, hesabatda təmsil etdiyi qurum haqqında bütçə vəsaitlərinin mənimşənilməsi, hər hansı vəsaitin bütçədən yayındırmasının kimi iradalar yer almayıb: "Ümumiyyətde götürürəndə, bu hesabatda hər hansı vəsaitin uçandan yayınmasından, bütçədən yayınmasından səhəb

getmir. Söhbət ancaq proqnoz göstəricilər və idarənin ümumi təsərrüfat fealiyyəti ilə bağlı tövsiyə xarakterli məlumatlar-dan gedir. Bunu da fealiyyətindən nəzərə alacaq. "Azəristiliktechizat" da isti su tarifləri tənzimləmədən çıxarılib. Artıq bu tariflər bizim qurum tərəfindən sərbəst şəkildə təyin edilir. İstiliklə bağlı qiymətlərin formalasdırılması, ümumiyyətde idarənin təsərrüfat fealiyyətine, maya dəyərinə təsir edən amillər, sistemin özünün səmərəlilik göstəricilərinin artırılması ilə bağlı tövsiyə xarakterli təkliflər verilib. Hesabatda hər hansı vəsaitin bütçədən yayındırmasının qeyd olunmayıb, hesabatlarımız çox düzgün şəkildə təqdim olunur. Hesablamam Palatasının borcu da bize digər nöqsanları xatırlatmadır".

□ Nərgiz LİFTİYEVA

# İlin 7 ayının yekunu: son 5 ayda bizi nə gözləyir?

Ekspertlər iqtisadiyyatdakı pozitiv və neqativ tendensiyaları şərh edir

İlin 7 ayı geride qaldı. Ötən bu zaman iqtisadi proseslər baxımından da zəngin oldu. İlin əvvəlində manat rekord həddə zəiflədi, sonrakı müddətdə sabitliyini bərpə etdi və bu sabitlik davam edir. Lakin Mərkəzi Bankın yürütüdüyü bu siyaset də qurbansız ötüşmədi.

Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitesinin üzvü Vahid Əhmədov göre, bu müddətdə ən yadda qalan məqam manatın sabitliyinin bərpə olunmasıdır: "Son vaxt Mərkəzi Bankın yürütüdüyü siyaset, pul-kredit siyasetinə nəzarətin müəyyən qədər gücləndirilməsi, real sektorun inkişafına da, Azərbaycanda manatın məzənnəsini qoruyub saxlamaq mümkün oldu. Bu, banklara etibar etsin, bank sistemi ilə real sektor arasında anlaşma mümkün olsun".

Deputatın sözlərinə görə, ümumi götürürəndə son 7 ayda iqtisadiyyatda baş verən tələbümlər, dünyadaki iqtisadi böhran, neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycana da təsirini göstərir: "Düzdür, Azərbaycanda cənab prezidentin tərəfdən ən yüksək siyasetin de kənd təsərrüfatında inkişaf, idxlədə azalma, ixracda artım qeydə alınıb. Bu 7 ayda ilk dəfə



Vahid Əhmədov



Natiq Cəfərli

olaraq, xarici ticarətde müsbət saldo müəyyən oldu. Düzdür, bu dövrde qeyri-neft sektorunda müəyyən sənaye parklarının, iri fermer təsərrüfatlarının yaranmasına start verildi. Əlbəttə, bu da 2018-2019-cu illərdə öz bahresini verecekdir. Bu işlərə artıq start verilib. Gələcəkdə bunun necə davam etməsi mexanizmin necə qurulmasıdan asılı olacaq. Kənd təsərrüfatında müəyyən neqativ proseslər də getməyə başladı. Son-

bu problemlər qalmaqdadır. Ola bilə ki, bu problemlər daha da dərinleşsin. Çünkü Amerika şist neftini dünya bazarına çıxarmaqda daha çox maraqlıdır. Bütçədə "Şahdəniz" qaz yatağının istifadəsinə başlanılaçaq. Ona görə də, iri sənaye məzənnələrinin yaradılmasına ehtiyac var ki, Azərbaycanın dövlət bütçəsinə əlavə gəlirlər gətirsin. Hesab edirəm ki, Mərkəzi Bankın apardığı siyaset bu cür davam edərsə, manat öz məzənnəsini qoruyub saxlayacaq. Bunun da iki tərəfi var və real sektorun inkişafına müəyyən qədər problem yaradır. Ancaq əsasən yerli istehsala diqqəti artırmaq lazımdır ki, 2018-ci ildə ÜDM-də artım hiss edək. 2017-ci ildə mən ÜDM-də ciddi artım olacağını düşünmürəm".

Iqtisadçı ekspert Natiq Cəfərli isə iqtisadiyyatda aparılan islahatların həla ki ciddi bir nəticə vermədiyini bildirdi: "Ötən 7 ayda gəldiyimiz əsas nəticə ondan ibarətdir ki, ölkə iqtisadiyyatındaki fundamental problemlər davam edir. Ötən dövrədə, əsasən de bank sektorunda ciddi problemlər yaşandı. Beynəlxalq Bankın xarici kreditorlar qarşısında öhdəliklərinə yetirməməsi ən ciddi hədəfələrdən birinə çevrildi və dövlət məcbur olub bu öhdəlikləri öz üzərinə götürmək bütçə üçün əlavə borc yükü getirdi. Yanvar ayında məzənnə ilə bağlı problem yaşandı və dolların rəsmi məzənnəsi 1.93-ə qədər bahalasdı. Sonradan Mərkəzi Bank inzibati qaydada müdaxilələr həyata keçirərək iqtisadi aktivliyin azalması və manat kütłəsinin daralması hesa-

bına məzənnəni sabitləşdirə bildi. Pozitiv adlandırma biləcəyim addım bundan ibarətdir ki, məzənnə bir neçə aydır ki, 1.70 cıvarında sabitləşib. Amma bunun fəsadları da oldu, xarici ticarət zəiflədi, iqtisadi aktivlik azaldı. İdxal 17 azalıb. İqtisadçının sözlərinə görə, artan xətt üzrə gedən inflyasiya vətəndaşların gelirlərini də dəyərlişədir: "Daha bir məsələ ise inflyasiya ilə bağlıdır. Manat kütłəsinin azalmasına baxmayaraq, nə hökumət, nə də Mərkəzi Bank inflyasiyanın qarşını ala bilmir. Bu, insanların gelirlərinin aşağı düşdüyü bir şəraitdə real qazancların da azalmasına səbəb olur. Dövlət qurumlarında çalışan, bütçədən maaş alan insanların əmək haqlarında nominal olaraq təxminen 7 faizə yaxın artım oldu. Amma reallıqda ikirəqməli inflyasiya həmin artımı "yedi", hətta onların real gelirlərinin də azalmasına səbəb oldu. Daha bir pozitiv məsələ odur ki, ölkəye turizm axını genişlənib. Düzdür, bu özü ilə bir çox problemlər getirər də, turist sayının artması ölkədə bu sektorda çalışan insanların gelirlərinə müsbət təsir edib.

Ancaq bütün bu baş verənlərə baxmayaq, makroiqtisadi göstəricilər, inflyasiya, qiymət artımı, iqtisadi aktivliyin zəifləməsi, bank sektorunun durumu bu 7 aya damgasını vuran iqtisadi faktörlardır. Bank sektorunun vətənyi və iqtisadi aktivliyin zəifləməsi bu sürətlə davam etsə, yaxın 5 ayda Azərbaycan iqtisadiyyatı daha ciddi fəsadlarla üzüleşə bilər. Çünkü iqtisadi aktivlik və insanların real gelirləri artmasa, hökumətin iqtisadi artımla bağlı hədəflərinə çatmaq da mümkün olmayacağı".

□ Nərgiz LİFTİYEVA

"Rusiya Qafqazda son kartlarını oynayır". Bu sözleri axar.az-a Rusyanın Cənubi Qafqazda son aktivliyini sərh edən eks-dövlət müşaviri Qabil Hüseynli söyləyib.

Politoloq bildirib ki, Rusya NATO-nun Cənubi Qafqazda aktivləşməsindən narahatdır: "Rusların Cənubi Qafqazda fəallaşmasının bir çox səbəbi var. Onlardan ən əsası NATO-nun Cənubi Qafqazda aktivliyini artırmasıdır. Məsələn, Gürcüstan ərazisində NATO-nun irimiqyaslı təlimləri keçirilir. Bu təlimlərin keçirilməsi ilə bağlı məlumat çoxdan yayılmışdır. İndi isə təlimlərin keçiriləcəyi yer, vaxt, eyni zamanda iştirakçı ölkələrin sayı da müəyyənləşib. Ən qəribəsi isə ondan ibarətdir ki, Ermənistandan bundan əvvəl Ruminiyada keçirilən irimiqyaslı NATO təlimlərində iştirakının ardından indi da Gürcüstanın Vaziani hərbi aerodromundan keçiriləcək təlimlərdə iştirak edir. Artıq ABŞ-in "Abrams" tankları və digər hərbi texnikaları Vaziani bölgəsinə getirilib".

Politoloqa görə, ruslar NATO-nun genişlənməsindən həmişə çox narahat olublar: "Çünki onlar iddia edir ki, Varşava Müqaviləsi Təşkilatı dağlıqlıdan və Almaniyadan birləşdirilməsindən sonra guya NATO və RFSFR rəhbərliyi arasında şifahi razılaşma olub. Bu razılaşmada isə NATO-nun sərhədlerinin Şərqə doğru genişləndirilməsinin dayandırılacağı bildirilib. Lakin bu, belə olmadı. Çünkü Rusyanın təsirindən xilas olan dövlətlərin demek olar ki, hamısı Polşa, Çexiya, Sloveniya, Baltikyanı ölkələr və s. NATO-ya üzv olud. Bu da NATO-nun Rusiya sərhədlerinə yaxınlaşmasına şərait yaratdı. Məsələn, bugün Ukrayna və Gürcüstanın gündəliyində duran əsas məsələ NATO-ya daxil olmaqdan ibarətdir. Gürcüstanın NATO-ya daha tez daxil olmaq imkanları var. Bu gündək Gürcüstanda ancaq qərargah təlimləri keçirilirdi, amma indi artıq hərbi şəraitə yaxınlaşdırılmış təlimləri də müşahidə edirik. Artıq bu təlimlərdə Rusyanın təsiri altında olan dövlətlərdən Ermənistana da iştirak edir".

Ekspert hesab edir ki, Rusya yaxınlığında NATO təlimləri artıq Moskvada çəş-qılıq yaradıb: "Rusya belə hesab edir ki, NATO artıq onun sərhədlerine tam yaxınlaşdır və bundan çox narahat olur. Ona görə də Cənubi Osetiya ətrafindan sərhədin 1 kilometr irəli çəkilməsi və bunun Ermənistana aparan yolun cəmi 1 kilometrliyində olması çox böyük narahatlığı səbəb olub. Çünkü bununla bağlı olan digər bir problem



# Rusiya-Qərb toqquşması: NATO-nun Qafqaz planı

**Qabil Hüseynli:** "Qərbin Qafqazda aktivləşməsi Azərbaycanı Rusiya və NATO arasında seçim etmək məcburiyyətində qoyacaq"



de neft kəmərləri ilə əlaqədardır. Bakı-Supsa neft kəmərinin bir hissəsi rus qoşunlarının işgal etdiyi ərazilərdə qalıb. Bakı-Supsa neft kəməri Azərbaycanın iştirakı ilə tikilsə de, onun operatoru BP-dir. Bu neft kəməri BP-nin əmlakı hesab olunur. Bu nöqtəyi-nəzərdən ABŞ və NATO ölkələri bu məsələ ilə bağlı böyük narahatlıqlar keçirir və Rusyanın sərhədlerinə yaxın ərazilərdə hərbi təlimlər keçirirlər. Bu təlim ruslarda xeyli çəşqinliğin yaranmasına səbəb olub".

**Q.Hüseynli Rusyanın artıq sıxışdırıldığını və bölgəde son kartlarını oynadığını bildirib:** "Bununla paralel olaraq, ABŞ Rusiyaya qarşı yeni və ağırlaşdırılmış sanksiyaların tətbiq olunması ilə bağlı qərar çıxarıb. Xəzinələrdə həmin sanksiyaların işe düşəcəyi deyilir. Rusiya bunu bəhanə edir ki, ABŞ-in və NATO-nun bu adımları Rusiyani iqtisadi böhran şəraitinə salmaq üçündür. Moskva həmçinin bir səra postsovət ölkələrini (Balıktıyanı ölkələr, Polşa, Ukray-

olan bölgədə NATO hərbi həyətinin yerləşdirilməsi ilə davam etdirilir. Yeni Baltık dənizində Qara dənizə qədər olan əraziyə Rusyanın müqavimətini qıra biləcək güclü hərbi birləşmələr və texniki vasitələr yerləşdirilib. Amma MKİ çəmberin sonadək davam edə bilməsi üçün bunun Orta Asiya respublikalarına qədər uzadılmasını planlaşdırır. Orta Asiyadan Uzaq Şərqi doğru olan ərazilər Çinin



**"Azərbaycan apreldə daha çox ərazini azad etməli idi"**

**İranın ali dini liderinin nümayəndəsi:** "Azərbaycan və İran bir millət-iki dövlətdir"

"Biz öz torpaqlarımızın izzətini necə istəyirik, Azərbaycan üçün də o cür izzət və başuculuğu istəyirik". Bunu APA-ya açıqlamasında İranın ali rəhbəri Ayetullah Seyyid Əli Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli deyib.

"Azərbaycanın problemlərini öz problemimiz bilirik. Hazırda Ərdəbilde Əhli-beyt məktəbinin güclənməsində Səfəvilərin rolü ilə bağlı konfrans keçirilir. Səfəvilər Azərbaycan və İranın müstərek tarixidir. Azərbaycanın mədəniyyəti, tarihi bizim tariximizlə birdir və ayrıla bilməz. İran və Azərbaycanın bir çox müstərek tarixi şəxsiyyətləri var. Bu özü iki ölkənin əməkdaşlığında ve bir-birinə dəyəq olmasında çox təsiridəcə amilə çevrilə bilər", - deyə Həsən Amuli söyləyib.

O bildirib ki, her iki ölkə öz tarixi şəxsiyyətlərinə sahib çıxmışdır: "Azərbaycan və İran bir millət-iki dövlətdir. İran və Azərbaycan Arazın iki qoludur. Mənşəyi, əsli və kökü birlər. Bu, tələb edir ki, iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Şükürələr olsun, getdikcə əlaqələr daha da yaxşılaşır".

**Dağlıq Qarabağ problemindən danışan H. Amuli qeyd edib ki,** hazırda Qarabağın işğaldə olmasından istifadə edən Rusiya Azərbaycan və Ermənistana istədiyi təzyiqi göstərir: "Ermənistən Qarabağa görə Rusiyaya möhtacdır. Amerika da, İsrail də elə Rusiya kimi, bu vəziyyətdən istifadə edirlər. Dağlıq Qarabağ problemi hazırda regional bir problem deyil, böyük dövlətlərin maraqları dairəsinə çevrilib".

**Ayetullah Seyyid Əli Xameneinin nümayəndəsi** 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun uğurlarından da danışır və bildirib ki, Azərbaycan ordusu bu döyüslərdə özünü çox yaxşı göstərdi: "Bu, bizim hamimizi sevindirdi. Ordu gərək durmazdı, ireliliyib daha çox əraziləri işğaldan azad edərdi. Hazırda ele bir zaman gəlib çatıb ki, bir dövlətin öz taleyini həll etməsinə imkan vermirlər. Amerika və Rusiya digər dövlətlərin, əsasən də kiçik dövlətlərin taleyini həll etməkdə maraqlıdır. Amerika Dağlıq Qarabağda qondarma hökumətə yardım edir. Qondarma rejim BMT-de rəsmən tanınır, lakin Amerika onlara viza verir".

**H. Amuli ATƏT-in Minsk Qrupunun Qarabağ münaqışında** rolu tənqid edib və bəyan edib ki, Dağlıq Qarabağın azadlığı Minsk Qrupu ilə baş tutmayıacaq: "Artıq 20 ildən çoxdur ki, müzakire aparılır, bu qədər uzun müzakirə olar?! Azərbaycan və Ermənistən özləri problemi həll etmək istəsələr də, bu, mümkün olmayacaq. Çünkü Rusiya istəmir buradan geri çəkilsin. Necə ki, Amerika və İsrail İŞİD-in çox güclənməsini və tam məhv olmasına istəmir. İŞİD nə qədər ki, bölgədə var, Amerika İraqı da, İŞİD-i də, Suriyanı da idarə edəcək. Ona görə Qarabağ problemi Rusiya və Amerikanın elinə düşmüş yağı bir tikədir. Dağlıq Qarabağın həlli prosesi nə qədər uzanırsa, onun Azərbaycana qaytarılması bir o qədər çətin olur".

**H. Amuli Dağlıq Qarabağda referendum keçirilməsi məsələsinə** də toxunub və deyib ki, ermənilərin çirkin planlarından biri də referendum keçirilməsidir: "Azərbaycan xalqı və hökuməti referendumda heç bir halda razi olmamalıdır. Harada görünüb ki, bir məməkətin torpağı üçün referendum keçirilsin? Bu, ona oxşayıb ki, bir nəfər gəlsin və Bakı üçün referendum keçirilməsini istəsin. Buna icazə verilməlidir. Bakı da Azərbaycanındır, Qarabağ da".

**Seyyid Həsən Amuli əlavə edib ki, İran qonşu ölkə olaraq Qarabağ probleminin həlli üçün çox səy göstərib:** "Ali rəhbər Ayetullah Xamenei deyib ki, Qarabağ torpağı uğrunda ölen şəxslər şəhiddir".

**I**yulin 30-da İsrailin "Haaretz" qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib. Azərbaycan prezidentinin xarici siyaset məsələləri üzrə köməkçisi Novruz Məmmədov AzərTAc-a bu yazı ilə bağlı münasibət bildirib. Prezidentin köməkçisi deyib:

"Təessüf ki, məsuliyyət hissindən məhrum bəzi mətbuat orqanlarının təmsilçiləri vaxtaşırı yalan və böhtan xarakterli məlumatları yasmağı özlərin peşə hesab edirlər. İndiye qədər İsrailin "Haaretz" qəzətində dəfələrlə Azərbaycan dövləti, onun xarici və daxili siyaseti ilə bağlı bəzi yalan məlumatlar dərc olunub. Lakin növbəti yalan və böhtan birbaşa prezidentin ailəsinə qarşı yönəldiyindən ona münasibət bildirməyə ehtiyac var.

Bələ ki, iyul ayının 30-da "Haaretz" qəzətində prezidentin ailəsi barədə bütövlükde yalan məlumat, kiçik olsa da məkrli yazı dərc olunub. Əsas narahatlıq doğuran məqam isə bu məlumatda İsrailin turizm naziri Yarev Levine istinad edilməsidir. Yəzidə göstərilir ki, guya son bir neçə ay ərzində prezidentin ailəsi İsraildə emlak almaqla, bu ölkəyə vəsait qoymaqla məşğul olub. Eyni zamanda guya prezidentin kiçik oğlu (fikir verin) bu ay-



## "Prezidentin oğlu Heydər Əliyev heç vaxt İsraildə olmayıb"

**Novruz Məmmədov:** "Yalan və böhtan məlumatla bağlı İsrail səfirləyi mövqə bildirməlidir"

larda İsraildə olub. Amma hə yox, ümumiyyətlə, İsrailə sə rail səfirləyi özünün və nazir qızış budur ki, prezidentin oğ fər etmeyib. Bu informasiyalar Yarev Levinin mövqeyini bil lu yalnız göstərilən aylarda yalan və böhtandan başqa bir dirməlidir".

şey deyil və onların reallıqla heç bir əlaqəsi yoxdur. İsrail mətbuatında belə yazıların dərci təəssüf doğurmaqla yanaşı, ölkələrimiz arasında münasibətlərin ruhuna da ziddir.

"Haaretz" qəzətinin jurnalisti məkrli niyyətini həyata keçirmek üçün İsrailin turizm naziri Yarev Levine istinad edir. Hesab edirəm ki, yalan və böhtan məlumatla bağlı İs-

**"Qızıl Ordu" nun "ayaq səsləri"**

**Elşad PAŞASOY**  
epashasoy@yahoo.com



**C**oxları düşünürdü ki, ABŞ-in Rusiya qarşı sanksiyaları şimal qonşumuzu durduracaq. Ancaq bu, baş vermedi. Əksinə, bugündə Rusiya bütün varlığı ilə postsovet məkanını təsir dairəsinə almaq üçün hərəkət keçib.

Bu mənada Rusiya Hərbi Dəniz Donanmasının "Qrad Sviyajsk" kiçik raket gəmisi və "SB-45" xilasetmə yedek gəmisinin Bakı limanında peydə olması da yalnız idmanla bağlı məsələ deyil. Düzdür, avqustun 1-dən 11-dək Azərbaycanın Xəzər denizindəki ərazi sularında "Dəniz Kuboku - 2017" beynəlxalq yarışları keçiriləcək və orada Azərbaycanla yanaşı, Rusiya, İran və Qazaxistan hərbi gəmiləri də istirak edəcək. Ancaq

İllərdik ki, Azərbaycan xoş məram nümayiş etdirib Xəzərin statusunun razılışdırılmasına israr etdiyi halda, bu, mümkün olmur. İndi raket gəmisi ilə bu nə yarışdır? Həm də neçə illərdik ki, Rusiya bizi hərbi gəmilərlə "yoxlaysın". Elə iki il əvvəl, avqustun "nəhs" günündə prezident Putin de Bakıya Xəzər yolu ilə, hərbi gəmida sefər etmişdi. Təsadüfürümü?..

Prosesler o qədər məntiqi ardıcılıqla və sürətlə cərəyan edir ki, bunlara təsadüf demək mümkün deyil. Elə götürək Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Moldovaya təhdidini. Rusiyalı dövlət rəsmisi Kişinyova xəbərdarlığı çox qorxundur. Sitat: "Əger Dnestryani bölgədə Rusiya vətəndaşının başından bir tük əşkik olsa, cavab çox sərt olacaq". Bu, artıq işgalla təhdiddir.

Görün durum nə həddə çatıb ki, Rusiya rəsmisi Moldova lideri ilə "ciddi səhəbat" edəcəyini, separatçı Dnestryani bölgənin rəhbəri Vadim Krasnoselski ilə görüşə hazırladığını deyir, Moldovanın qərbyönümlü hökumətini "cinayətkar" adlandırır. Bu, Rusyanın işgal planının anonsudur. Faktiki "Qızıl Ordu"nun çəkmələrinin ayaq səsləridir...

Kremli "iri addımlarla" işgali həyata keçirir. Respublikalar səviyyəsində mümkün olmayanda öten əsrin 20-ci illərində basdırılmış "minalar" işə salır, muxtar respublikalarda möhkəmənməklə müstəqil dövlətlərin paytaxtlarına meydan oxuyur.

Moskvanın çeşidli planları var, təkcə "beşinci kolon"larla kifayətlənməyib. Gürcüstandakı separatçı bölgədən uzaq olan el Bakı-Supsa kəmərində qəder çatıb. Amma Qərb susur. Rusiya Ermənistandakı Gümrü və Erebuni hərbi bazaları ilə kifayətlənməyib bu ölkəyə Gürcüstan üzərindən quru yol açmaq istəyir. Qərb yene sükut edir. Rusiya Ermənistanda 120 minlik ordu yaradır, yena sükut!

Bele görünür ki, Qərb taleyi ilə barışb. Rusyanı Suriyadan çıxartmağa çalışdı, ancaq əvəzində rus raketləri Xəzər-dən Suriyaya "uçuруldu". O bir test oldu. Gördülər ki, Rusyanı bu şəkildə dayandırıa bilməyəcəklər. Ona görə də sanksiya adlı "mərhələli hell planı"nı işə salılar. O planın sonunadək postsovet məkanında nələr baş verəcəyi deyəsən, ABŞ və Avropanı az maraqlandırır. Hər halda Rusiya Krimi ilhaq edəndə Qəribi "dişinə vurub".

Kremldə düşünürər əvvəl Cənubi Osetiya və Abxaziya, sonra Dnestryanya, ardınca da Krima rus pasportları payladım, nə dəyişdi ki, bundan sonra nə ola? Vaxtaşın rusların səsini Şuşadan gəlməsi də səbəbsiz deyil. Günün birində Azərbaycan torpaqlarını azad etmək istəsə, Rusiya burada da "rus vətəndaşı"nı tapacaq və "onların başındaki tükü" axtaracaq...

Təbii ki, Rusiya vətəndaşı deyərkən 3 ildir Dağlıq Qarabağda Şahbaz Quliyevlə birgə girov saxlanılan Dilqəm Əsgərovdan səhbət getməyəcək. Moldovanı rus vətəndaşlarına görə hədələyən Roqozin və onun hökuməti bircə deyə Rusiya vətəndaşı olan Dilqəmin adını çəkib onu müdafiə etməyib.

Amma əvəzində Bakıya gələn rusiyalı erməni mənşəli şəxsləri açıq müdafiə edib, Azərbaycana nota verib. Dilqəm Əsgərov illərdir öz torpağında işgəncə altındadır, ancaq Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova onunla bağlı sual verən jurnalisti təhqir etməklə yadda qaldı. Ancaq Moskva Qarabağ qanunsuz səfər etdiyi üçün cezalandırılan Lapşını geri almaq üçün bütün təzyiqlərə el atır. Öz dədə-baba yurdunu ziyaret etdiyi üçün ömürlük (!) həbs olunan Dilqəm Əsgərovun müsibətlərinə göz yumaraq...

Bu durumda da Rusyanın Azərbaycana normal münasibətə olduğunu iddia edənlər var. İnanmaq istərdik. Anma əksini demək üçün başqa arqumentlər gerek yox. Qoy Roqozin birçə dəfə çıxb Qarabağ separatçılarına elə beləcə desin: "Rusiya vətəndaşı Dilqəm Əsgərovun başından bir tük əşkik olsa..." Desin...



ehtiyatları ilə zəngin bir ölkədir: "Yaponiya hökuməti istəy ki, bu problem mövcud olan ölkələrdə öz dəstəyini göstərsin". Yaponiya hökumətinin indiyədək Azərbaycanda 220-dən çox sosial layihəyə dəstək verdiyini deyən səfir bunların xeyli hissəsinin içmeli su təchizatının yaxşılaşdırılması ilə bağlı olduğunu



bildirdi. Şamaxıda su təchizatı ilə bağlı 2009-cu ildə Məlik-çobanlı kendinə də layihə həyata keçirilib. Digər iki layihə isə məktəb tikintisi və təmiri ilə bağlıdır.

Elxan Süleymanov təşəbbüsü olan "Quşçu kəndinin su təchizatı sisteminin tikintisi" layihəsi üzrə qrant

su çəni və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilib. Bu, 5000 nəfərə yaxın əhalisi olan kənd sahəsinə imkan yaradıb.

□ Musavat.com

Rayonun sudan əziyyət çəkən Quşçu kəndində Yaponiya hökumətinin dəstəyi ilə artezian qurğusu istifadəyə verildi



**S**amaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Yaponiya hökumətinin dəstəyi ilə Şamaxının içməli sudan korluq çəkən daha bir kəndində inşa edilən artezian qurğusunun açılış mərasimi olub.

Musavat.com xəbər verir ki, Şamaxı rayonunun Quşçu kəndində "Quşçu kəndinin su təchizatı sisteminin tikintisi" layihəsinin icrası başa çatdırılması ilə bağlı tərənda AVCİ-YA prezidenti Elxan Süleymanov, rayonun icra başçısı Asif Ağayev, Yaponiyanın Azərbaycanlı şəfəri Teruyuki Katori və kənd camaati iştirak ediblər.

AVCİ-YA-nın vitse-prezidenti Elçin Salmanov tədbiri açıq elan etdiyindən sonra Azərbaycan və Yaponiyanın dövlət himmləri səslenirdilər.

Çıxış edən Elxan Süleymanov Yaponiya və Azərbaycan xalqları arasında bir edərək bildirib ki, Yaponiya su

çox oxşar mental dəyərlərin olduğunu deyib və Yaponiya hökumətinə, səfirinə Azərbaycanda bu kimi layihələri desteklədiklərinə görə təşəkkürkərini bildirib. Millət vəkili qeyd edib ki, Yaponiya səfəri bundan əvvəl Şamaxıda da üç sosial layihəni dəstəkləyib.

Şamaxının icra başçısı isə son illərdə rayonda su təchizatının yaxşılaşdırılması və digər sosial problemlərin həlli ilə bağlı görülən işlərdə danışır.

Səfəri Teruyuki Katori kənd camaatını azərbaycanca salamlayıb. Daha sonra o çıkış edərək bildirib ki, Yaponiya su

çənisi və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilib. Bu, 5000 nəfərə yaxın əhalisi olan kənd sahəsinə imkan yaradıb.

Elxan Süleymanov təşəbbüsü olan "Quşçu kəndinin su təchizatı sisteminin tikintisi" layihəsi üzrə qrant



## İqbal müəllim və toyuqlar

Zamin HACI  
zaminhaci@gmail.com

**Y**az aylarında deputatxanada deputatin etik davranış qaydaları haqqda qanun müzakirəyə çıxarılmışdı, hətta bəzi orda düyməgəzdirdən yoldaşların yüngülvəri etirazına səbəb olmuşdu. Həmin qanun deputatların əlindən mandati almaq fürsətlərini genişləndirirdi. Hansısa təhqir elədin - mandat uçu. Seçicidən 60 manat borc alındı - yenə qovuldun. Bu cür güləmli şəyler vardı təzə qanunda. Son demo, hazırkı qanuna görə deputat seçicidən ancaq 50 manatlıq hədiyyə ala bilərmis. Ondan yuxarısı rüşvetdir. O cümlədən, guya bizdə deputati işdən qovmaq kimse lazımlı imiş. Ziyansız adamlardır, oturublar da orda, özləri üçün.

Ancaq bunları yazmaqdə məqsədim deputatları müdafiə elemək deyildir. Necə deyərlər, Allah vurmüşdü elə onları... Sadəcə, bugündə Lerikdən deputat İqbal müəlliminin (bunu o biri İqbal müəllimlə də qarışdırmaq olar, hərçənd o biri İqbal müəllimin deputat mandati dəha yoxdur və olacağına ümidi görünmür - "ümidli gələcəyimiz" də beləcə zad eləyişlər) başına gəlmiş iki əhvalat media səhifələrimizdə parıldadı, diqqətimizi çekdi. Birində yazıçıları Lerikdə İqbal müəllimin broyler fabrikində partlayışlı yanım olmuşdur, o birində isə deputatın mənzil fırıldaqına qurban getməsi lirik formada təsvir edilmişdi. Bax, elə bunları oxuyanda mən o davranışın qanunu adlanan şeyi xatırladım. Demek, heç qanuna ehtiyac yoxdur, vaxtaşını ana təbiət özü deputatlarını cəzalandırırmış.

Broyler fabriki xəberində deyildi ki, İqbal müəllim kəndlilərin pay torpaqlarını qamarlayıb, şirə zavodu açmağa söz verib, ancaq sonra aldadıb toyuq fermasi açıbdır. İndi o toyuqların qanı, fabrikin zir-zibili camaatın su içdiyi çaya axırmış.

Vah-vah... Rəhmətliyin sağlığı, seckiqabağı yolunuza asfalt çəkəndə yaxşı idi, indi suya bir-iki toyuq zili atanda pis? Vallah, adam bunların əlindən qaçıb İngiltərə deputatxasına getmək isteyir. Get, İqbal müəllim, get... Eyni zamanda, İqbal müəllim toyuqların başını kəsəndə qanı nə etsin? Bəlkə maşına yığıb götürüb Milli Məclisin qabağında fontana buraxıñ və ordan qırmızı sular axıñ, hər dəfə iclas açılanda Oqtay müəllim himni oxuyañ kən “Qan tökməyə cümlə hazırlız” sözlerini bu fona baxaraq hayqırıñ? Çətin işdir. Qan harasa axmalıdır. Bu, qanın əsas xüsusiyyətlərindən biridir. Siz hələ sevinin. Bəzi deputatlar donuz ferması saxlayıñ, orda seçicilərin suyu-çayı haram məhsula dönür, heç kim cənnətə düşmür.

Hətta bəzi elmi araşdırılara görə, toyuq qanı elə təbii şire sayla bilər - ancaq bunun üçün gərək şələ quşluğun ələs. Bu da sizə şire zavodu, dəha nə istəyirsiniz? Bəyəm, deputat seçicilərə quyrug da taxmalıdır? Bəsdir bu qədər əfəllik...

İkinci (özümüzü elə aparaq, guya birincidə nəsə varmış, oxucu isə düşünsün ki, senzura yanzıñ ixtisar edibdir), İqbal müəllimin göydələnlərdən 3-4 mənzil alıñca cəhd edərkən aldadılması və yarım milyon dollar-dan artıq - hardasa 650 min dollar - ziyanı düşməsi elə toyuq qanına görə qisas alan leriklilərin hərəkətinə bənzəyir. Məncə, hüquq-mühafizə orqanları bu versiya üzərində toyuq yolmağı hazır olmalıdır. Deyir, deputat evlərə pulu qabaqcadan ödəyib, ancaq sonra ev tiken şirkətin müdürü firldaq çıxıb, tutublar, intihar eləyib, başqa şirkətə veriblər, intihar edən firldaqçı isə başqa nazirin qahımı imiş və sairə. Bu əqrəbələşmə sxemləri, elbəttə, bizim administrativ gözəlliklərdən biridir, ancaq temadan uzaqlaşmayaq, yoxsa adının çəkilməsini istəməyən tükü gelib toyuqları - temamızı aparar, yazısız qalarıq.

Yazı üzərində düşünerkən İqbal müəllimin adı da diqqətimizi çekdi. Bu, ərəbcədən gelmə “tale, bəxt” anlamını verir. Demək, İqbal müəllimin iqbalı hələlik yaxşı getmir. Fabrik yanır, ev ala bilməyib vağzalda yatır, seçicilərə nəsə acıqlansa intizam komissiyası mandati tutub alacaq ve saire... Bir ata sözündə deyilən kimi, (təbii, lətifəsi uzaq olsun) əri döyen arvadı, it də tutdu bir yandan.

Hələlik bu qədər. Həminə xoş xəbərlər oxumaq arzusu ilə.

## Silahlanma yarışını uduzan İrəvan çıxılmazda

“Son zamanlar Ermenistan ordusunda artmaqda olan ölüm halları və ağır bədən xəsarətləri ilə nəticələnən cinayət tərkibli hadisələrdən erməni içti-maiyyətinin diqqətini yandırmaq üçün düşmən planlaşdırılmış təxribatlar həyata keçirir”. Bu siyaset Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin ötən şənbə yaydıraq açıqlamadandır.

Məlumatda daha sonra deyilir ki, belə təxribatlardan biri Ermenistanın sosial şəbəkələrdə azərbaycanlıların adı ilə saxta profilər yaradıb, bununla da vaxtaşırı Azərbaycan ordusunda guya müxtəlif neqativ hadisələrin baş verdiyini iddia edən yalan məlumatlar yaymaqdır. “Aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Ordusu barədə yalan, iftira, təxribat məqsədli xəbər yayan “Tofiq Ibrahimov” adlı faceboook profili Ermenistanın xüsusi xidmət orqanları tərəfindən yaradılıraq idarə edilir. Həmin profilde paylaşılan bütün hadisələr uydurmadır, ad ve soyadları çəkilən şəxslərin də Azərbaycan Silahlı Qüvvələrinə heç bir aidiyyəti yoxdur”, - deyə Müdafiə Nazirliyi xəbərdarlıq edib.

Nazirlik onu da bildirir ki, düşmən tərəfindən sosial şəbəkələrdə məqsədyönlü şəkildə yaradılan saxta səhifələrdə ordumuzla əlaqədar yayılan neqativ məlumatlar təxribat xarakteri daşıyır və heç bir reallığı eks etdirməyən bu kimli xəbərlərin gələcədə da yayılması istisna edilmir. “Bununla bağlı bir dəha kütləvi informasiya vəsitələrini, sosial şəbəkə istifadəçilərini və içtimaiyyəti diqqəti olmağa, düşmən təbliğatına uymamaya, Ermenistanın bu qəbildən təxribatlarına qarşı qlobal internet məkanında və mətbuatda aktiv eks-fəaliyyət göstərməyə çağırıñ”, - deyə nazirlik bəyan edib.

\*\*\*

Qeyd edək ki, axır vaxtlar düşmən ölkənin xüsusi xidmət orqanları həqiqətən de virtual məkanda Azərbaycan'a qarşı təxribat kampaniyasını gücləndirib. Düşmən təref hansısa mifik azərbaycanlı adından saxta profil yaradıb, onun dili ilə silahlı qüvvələrimizdə guya degradasiyanın, başıpozuqluğun baş alıb getməsini sübut etmək üçün müxtəlif “faktlər” yudurur, onlara həqiqət donu geydirməyə çalışır.

Şübə yox ki, təbliğat və eks-təbliğat savaşının tərkib hissəsi olan bu olduqca müümə məsələni ən əvvəl Azərbaycanın KİV-ləri diqqətdə saxlamalı və ona həssaslıq göstərməlidir. Belə olarsa, o zaman sosial şəbəkələrdə erməni “təlesi”nə və təsiri altına düşənlər də xeyli az olar və ya xud heç olmaz.

Unutmaq lazımdır ki, düşmən Azərbaycana, silahlı qüvvələrimizə qarşı belə çirkin, ordumuzu xalqın gözündən daşınarkən Konfusidən misal getirək deyib: “Kasıb ölkədə varlı



da o, “qalib ermənilər”in bu gün hansı ağır vəziyyətdə olduğunu etiraf etmiş olub. “Xalq ölkəni tərk edir, başqa ölkələrə köçür, işsiz-gücsüzdür və kimse bele bahalı maşınları görür. Bu, bize şərəf getirmir və mən fikrimi Konfusin sözləri ile əsaslandırıram”, - deyə o, narazı formada bildirib.

\*\*\*

Məsələ de ondadır ki, əhalisi, xüsusən də genç, çağın yaşlı kişiləri baş götürüb gedən bir ölkənin - Ermenistanın Azərbaycana qarşı uzun müddət duruş getirəcəyi isə mümkün deyil. Yəni izolyasiya vəziyyətində olan Ermenistan top-suz-tüfəngsiz, mühərabəsiz də köküşə mahkumdur. Sade səbəbə: bir ölkənin mövcudluğu üçün ilkin şərt - onun xalqıdır. Əger həmin xalq mühərabə vəziyyətindən, yox-

## Düşmən Qarabağ savaşını virtual müşəvviyə çəkir - iki səbəb

Hərbi xidmətə çağırışçı tapa bilməyən Ermenistanın xüsusi xidmətlərinin ordumuz haqda dezinformasiyanı gücləndirməsinin pərdərərəksi; Şuşanın işğalına başçılıq etmiş erməni “komandos”dan acı etiraf: “Xalq ölkəni tərk edir, kasib ölkədə varlı yaşamaq ayıbdır...”

yaşamaq ayıbdır”.

Onun sözlərinə görə, nə Ermenistanda, nə də Dağlıq Qarabağda dəbdəbə içinde yaşamaq yolverilməzdir. Bununla

sulluqdan bezib başqa ölkələr üz tutursa, deməli, ömür dövləti də heç kimə lazımdır deyil və labüb iflasa doğru gedir.

□ Siyaset şəbəsi



## Qarabağa görə həbs olunan təbrizli fəal ölüm ayağındadır

Uzun müddətdir Təbrizin mərkəzi zindanında saxlanılan azərbaycanlı fəal Həbib Sasanian artıq 50-ci gündür acliq aksiyası keçirir. Bu barədə axar.az-a fəalın yaxınları məlumat veriblər. Onlar Sasanianın səhəhətinin getdikəcə ağırlaşmasından ciddi narahat olduqlarını bildiriblər.

“Həbibin sağlamlıq durumu heç yaxşı deyil, onun qan təzyiqi 55-ə, qanindakı şəkerin miqdarı isə azalaraq sıfır enib. O, acliq aksiyasına başladıqdan indiyə qədər 22 kilogram ariqlayıb. Həbib tez-tez ümumi zəiflikdən və halsizliqdan huşunu itirir. O, davamlı olaraq sistem qoşuldugundan sonra özüne gelir. Həmçinin Sasanianın bədəninin sağ tərəfi də öz hissiyatını itirib. Həbibə qarşı 5 ittiham irəli sürülüb, onlardan 4-ü artıq rədd edilib, lakin hazırda bir ittiham qalıb. Həmin ittiham yalnız Həbib məhkəməyə gələndən sonra onun özünə elan olunacaq”, - deyə onlar qeyd ediblər.

Həbib Sasanian iyun 12-dən acliq aksiyasına başlayıb. O, İran Keşfiyyat Nazirliyinin (ETTELAAT) ona qarşı irəli sürdüyü ittihamlarının əsaslı olduğunu və ədalətli məhkəmə keçirilərək azadlığı buraxılmasını tələb edir. Sasanian 2016-ci il mayın 15-də 5 fealla birlikdə Ərdəbəldə saxlanılıb. Fəalın nədə ittiham olunduğu dəqiq məlum deyil. Bəzi mənbələr onun Azərbaycan-Ermenistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğunu iddia edir.

**A**li məktəblərə qəbul imtahanları artıq yekunlaşmışdır. Və ixtisas seçimi başlayıb. Ötən illərdən fərqli olaraq bu il abituriyentlər iki dəfə imtahan vermək şansı elde edtilər. Maraqlıdır, görəsen, abituriyentlərə verilən bu şans tehsilə hansı üstünlükleri qazandırıb, onlar ixtisas seçərkən nələrə diqqət etməlidir? Bu və digər suallara cavab tapmaq üçün Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert, tarixçi alim Kamran Əsədovla söhbətləşdi.

- Qəbul imtahanları yekunlaşdı. Bu il abituriyentlər iki dəfə imtahan vermək şansı qazandılar. Nəticəyə baxıdə bu şans hansısa üstünlükler qazandırdı deyə bilərikmi?

- Ali məktəblərə qəbul imtahanlarının 2017-2018-ci iləndən etibarən iki dəfə keçirilməsi hesab edirəm ki, gözlenilən nəticəni vermədi. Bu yenilik tətbiq ediləndən gözlənilirdi ki, imtahanda iştirak edənlərin birinci imtahan ilə ikinci imtahan arasında kəskin fərq olacaq. On azımdan ona görə ki, birinci imtahan hələ tədris ili başa çatmamış olmuşdu və abituriyentlərin təkrarlamaq üçün vaxtları olmamışdı. Əslində imtahanlarda nəticələrin əvvəlki illərlə müqayisədə kəskin şəkildə yaxşılaşmasını gözləmek absurd olardı. İlk növbədə ona görə ki, bu il qəbul imtahanlarının vaxtları çox gec, imtahanlara 1 ay qalmış məlum oldu. Bundan başqa, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmaları üçün sınaq imtahanları qəbul imtahanlarına qədər keçirilmədi. Yalnız birinci imtahanın sona iki dəfə sınaq imtahani keçirildi. Düşnürəm ki, qəbul imtahanlarının iki dəfə keçirilməsi təcrübəsi nəticənin qaldırılması baxımından özünü doğrultmadı. Buna qədər abituriyentlər bir dəfə imtahanlarda iştirak zamanı psixoloji gərginlik keçirildilər, iki dəfə keçirilməklə bunun aradan qaldırılması gözlənilirdi. Lakin abituriyentlərin bir çoxu birinci imtahanından sonra əldə etdikləri nəticələrdən sonra arxayınlasdılar ki, bu da onların ikinci imtahanda aşağı nəticə göstərmələri ilə nəticələndi. Birinci imtahandan zəif nəticə göstərənlər isə ikinci imtahana qədər gərgin psixoloji dövr yaşıdadılar ki, bu da onların ikinci imtahanda daha da psixoloji gərginliyə saldı və hətta əvvəlki zəif nəticələrdən də bərbad nəticələr göstərdilər. Qəbul imtahanlarının iki dəfə keçirilməsindən yalnız DİM maddi olaraq qazanc əldə etdi, təhsilimiz, abituriyentlər heç bir şey əldə etmədilər.

- Bir sira ali məktəblərdə təhsil haqları artırıldı. Təhsil haqqını ödəyə bilməyən tələbələr təəssüf ki, təhsil-dən kənarda qala bilər. Bu cür tələbələrə hansı gü-

# "Qəbul imtahanının iki dəfə keçirilməsindən yalnız DİM qazandı"

**Kamran Əsədov: "Yüksək bal toplayan şəxslərə xüsusi şərait yaradılmalıdır"**



**"Dünya reytinqində ilk minliyə daxil olmayan universitetlərimizdə təhsil haqlarının hətta yüzlüyə daxil olan universitetlərdən çox olması absurddur"**

**zəstlər tətbiq edilməlidir?**

- Hesab edirəm ki, ali məktəblərə qəbul zamanı abituriyentlərin elə qeydiyyata gələn kimi təhsil haqqını ödəməsi qaydası absurddur. Təəssüf ki, bizim universitetlər ancaq maddi qazancı qarşılına məqsəd qoymuşlardır üçün in-

şəntdən, onun valideynindən qısa vaxt sonra, avqust ayında 3-5 min manat təhsil haqqını birdən-birə tələb etmək doğru deyil. Məhz yüksək təhsil haqqı qısa müddədə tələb edildiyinə görə yüzlərə abituriyent qəbul olduğu universitetdən imtina edir.

**- Azərbaycanın iqtisadi reallığı və əhalinin orta aylıq əmək haqqını nəzərə alsaq, ölkəmizdə təhsil haqları əslindən qədər olmalıdır?**

- Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin təhsil haqqı hədsiz dərəcədə yüksəkdir və reallığı yüksəldirmir. Orta statistik azərbaycanının aldığı aylıq əmək haqqı ilə övladının ali təhsil haqqını ödəməsi mümkün deyil. Dünya reytinqində ilk minliyə daxil olmayan universitetlərimizdə təhsil haqlarının hətta yüzlüyə daxil olan universitetlərdən çox olması, sadəcə olaraq, gülüş doğurur. Reallıq

odur ki, hazırda universitetlərin təhsil haqları indikindən 5-6 dəfə ucuz olmalıdır. Allnan təhsil haqqı çox yüksək, verilən təhsil isə çox aşağıdır. Ali təhsil müəssisələrimizin, akademiyalarımızın hazırladıqları kadrların böyük əksəriyyəti hətta daxili bazarmızın tələblərini ödəmir, neinki bəy-nəlxalq bazarın. Bizim universitetlərimizin məzunlarına dünya bazarda demək olar ki, ehtiyac yoxdur.

**- İxtisas seçimində nələrə diqqət edilməlidir?**

- İxtisas seçimini qəbul dövründə ən mühüm mərhələlərdən biridir. Abituriyentlərə kömək etmək məqsədile hər bir ixtisas qrupu üzrə qəbul imta-

ballara görə müəyyən olunur. Təsviye edirəm ki, abituriyentlər onlara təqdim olunan informasiyaları düzgün təhlil edib və buna əsasən qərar versinlər. Müsabiqədə iştirak edən abituriyentlərə iyul ayının 29-dan avqustun 10-na qədər vaxt verilib. Kifayət qədər vaxtin olması ilə yanaşı, abituriyentin ixtisas seçərkən kodlaşdırılmışa səhv etmək şansı yoxdur. Çünkü səhv olan zaman program avtomatik olaraq abituriyente yanlış olmasından ilə bağlı məlumat verir. Abituriyente yalnız informasiyaları düzgün təhlil etmək və balına uyğun olaraq ixtisası müəyyənləşdirmek qalır. Məsələhət görürəm ki, abituriyentlər ixtisas seçən zaman o ixtisasın əvvəlki ilə olan plan yerinə, təhsil haqqına və o ixtisas üzrə digər universitetlərdə formalasmış ballara diqqət yetirsinsinlər.

**- Sizcə, abituriyentlərin ixtisas seçimini əmək bazarının tələblərinə uyğundurmu?**

- Bu gün ister valideynləri, ister abituriyentləri düşündürən bir məsələ var. O da budur ki, qəbul olduqları ixtisası bitirdikdən sonra harada işləyəcəklər və ya ümumiyyətlə, iş tapa bileceklermi? Düşnürəm ki, Azərbaycanda hələ de ali təhsil müəssisələrində simvolik, əmək bazarında ehtiyac olmayan onlara ixtisaslar var. Adıce 2017-ci ilde orta məktəblərde müəllim olmaq üçün 10 min vakant yerə 50 min müəllim elektron ərizə vermişdi. Bütün yerlər tutulduğundan sonra 40-min eli diplomlu şəxslər, işsiz əmək bazarında qalacaq. Lakin bu qədər emək bazarında işsiz müəllim ordusunun olmasına baxmayaraq bizim universitetlər, orta ixtisas təhsil müəssisələri müəllimlik ixtisaslarına qəbul həyata keçirir və hətta hər il bu ixtisasların plan yerini artırırlar. Hesab edirəm ki, bələ ixtisaslar çoxdur. Bunlar ixtisas olunmalıdır. Bizim bu qə-



# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Ötən həftə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin yenidən gərginleşməsi, düşmən ölkənin təxribatları neticəsində ordumuzun zabitinin şəhid olması Azərbaycanı adekvat addımlar atmağa vadar edir. Azərbaycan Müdafiə Nazirliyi də bununla bağlı yaydığı məlumatda baş verənlərə görə məsuliyyətin Ermənistanın üzərinə düşdürüyü bəyan edib və işgalçi ölkəyə xəbərdarlıq edib.



Əslində Ermənistən bu kimi təxribatları gözlənilən idi. Bu hadisədən bir neçə gün əvvəl Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlikləri birgə bəyənat yaraqaya davamlı təxribatlara el atan, mülki əhalini hədəfə alan işgalçının davranışları barədə beynəlxalq aləmi məlumatlandırmışdı. Bununla Bakı paralel olaraq Ermənistən növbəti təxribatlarının qarşısının alınması üçün vasiteçiləri hərkətə keçməyə çağırısa da, cavab reaksiyası olmamışdı. Nəticə ortadadır, düşmən növbəti dəfə simasını göstərdi və danışqlara maraqlı olmadığını təsdiqlədi.

Əslində bəllidir ki, Rusyanın işgalçi Ermənistənla birgə hərbi birləşmə yaratması qərarı təmas xəttində və cəbhə boyu gərginliyi tətikləyir. Əks təqdirdə, düşmən NATO ekspertləri tərəfindən belə qüdrəti təsdiqlənən Azərbaycan ordusu ilə üz-üzə qalmadan cəkinərdi və daha çox status-kvonun qorunmasına sey göstərərdi.

Ötən saylarımızda da yazardığımız kimi, Rusyanın Cənubi Qafqaza yönelik siyasetinin qayesində sözsüz ki, Ermənistən, Azərbaycan və Gürcüstanı əbədi olaraq, öz təsir dairəsində saxlamaq dayanır. Həmçinin Kremlin Dağlıq Qarabağ münaqişəsi də daxil, regionda yaratdığı və illərdir körkəldiyi üç etnik-ərazi konflikti de müstəsna olaraq, bu hədəfə xidmət edir. Rusiya bununla həm də Qərbin bölgəyə girişini engellemek istəyir və faktiki olaraq taran siyaseti seçib.

Xəber verdiyimiz kimi, ABŞ və NATO üzvlüyünə səylərini uzun illər davam etdirən Gürcüstana səfəri planlaşdırılan ABŞ vitse-prezidenti Mayk Pensin Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyəcəyi gözlənilir. NATO təlimlərində Rusyanın forpostu Ermənistə-

nın iştirak etməsi isə sadəcə, nonsensdir.

Rusiya Dövlət Duması Ermənistənla birgə ordu yaratmağı nəzərdə tutan sənədi arṭıq ratifikasiya edib. Həmçinin prezident Vladimir Putin də müqaviləni imzalayıb. Ermənistən parlamenti isə ratifikasiya məsələsinə payızda baxacaq. Aralıq fasiləsində isə İrəvanın öz ağasına xilaf çıxaraq NATO-nun patronajlığını qəbul etməyə hazır olduğunu nümayiş etdirməsi şəntaja dəhaç bənzəyir. Ermənistən dəfələrlə bu metoddan yararlanıb və istədiyini alıb.

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat" a bildirdi ki, Rusyanın Ermənistənla birgə formalasdırduğu qoşun birləşmənin şəkildə Azərbaycana qarşı yönəlib: "Rusiya işgalçi Ermənistəni Azerbaycandan qoruyur. Ermənistən Azərbaycan torpaqlarını işgal edib və anlayır ki, Azərbaycan mühərabəyə başlayacaq. İrəvanın bu mühərabədə Azərbaycanla üz-üzə qalıb böyük itkiyərini verməmək üçün de Rusyanın yardımına ehtiyacı var və Moskva düşünmədən strateji müttəfiqinə yardım elini uzadır. Ermənistən Dağlıq Qarabağı əlində saxlamaq namine Rusyanın köle olmasına hazırlır. Bunun qarşılığında isə sözə birgə qoşun birləşmələri Ermənistəni qorunmalıdır".

Ekspert hesab edir ki, istənilən halda birgə qoşun birləşmələri Azərbaycanı öz torpaqlarının güc yolu ilə geri qaytarmaq əzmindən əsla çəkindirməməlidir: "Bu manada Azərbaycan XİN və Müdafiə Nazirliyinin birgə bəyanatına ehtiyac var. Həmin bəyanatda göstəriləndir ki, Azərbaycan Rusiya-Ermənistən hərbi birləşmələrinin fealiyyətini diqqətə izləyəcək və Moskvadan gözləntisi odur ki, həmin birləşmələrin Ermənistən sərhədini aşmamasına diqqət yetirsin, əks halda, Azərbaycan da öz müttəfiqləri

ile adekvat addımlar atacaq".

E.Şahinoğlu şübhə etmir ki, cəbhədəki son təxribat məqsədli xarakter daşıyır: "Bu təxribat da ona hesablanıb ki, biz cavab verək və prosesə Rusiyani qarşısındır. Biz mütləq cavab vermeliyik, yoxsa ele bələcəklər ki, Rusiya-Ermənistən ittifaqı var deye, işgalçıya təzyiqi azaldacaq". Politoloq Rusiya-Ermənistən hərbi birləşməsinin qarşılığında Azərbaycanın atmali olduğu digər addımlar bareədə də danışdı: "Təcili Türkiye ilə hərbi ittifaq yaratılması bareədə Ankara ilə danışqlara başlamalıydıq. Başqa alternativimiz yoxdur".

Politoloq Şahin Cəfərlinin qənaətincə, sırf hüquq baxımdan yanaşdıqda birgə qoşun Qarabağda istifadə oluna bilmez: "Amma sərhəddə istifadə oluna bilər. Elə yaranma səbəblərindən biri də Ermənistən sərhədlerinin daha etibarlı qorunmasıdır".

Eksperte görə, ehtiyatlı siyaset yeridərək Rusyanın bu regiondan sixışdırılmasını gözləməliyik. Lakin bu da bir az uzun prosesdir: "Bir yol da var: Rusyanın ağışuna qayitmaq. Bu isə müstəqillikdən vaz keçmək deməkdir". Azərbaycan-Türkəyə hərbi birləşməsinin yaradılması ideyasına gəldikdə, Ş.Cəfərlə bilirdi ki, Ankaranın Qərble münasibətləri çox pis olduğunu üçün Rusiya ilə xoş davranmağa, rusun maraqlarını daha çox nəzərə almağa məcbur qalıb: "Halbuki Türkiyə arxasında Qərbdə dəstəyi olsa Qafqazdakı proseslərə ciddi müdaxile edə bilərdi".

Maraqlı, həm də təəccübü bir məqam var ki, Qərb heç olmasa, kəmərlərin xətrinə bölgədə cərəyan edən proseslərə reaksiya vermir. Dündür, ABŞ diplomatı Mayk Pens Tiflisde

Bu arada Rusiya-Moldova münasibətlərində gərginliyin yaranma biləcəyi ehtimal artıb. Kişinyovun Dnestryanıda rus əsgərlərinin çıxarılması ilə bağlı Moskvaya faktiki olaraq nota vermesinə Rusiyadan hədəleyici reaksiya gəlib. Rus əsgərlərinin Gürcüstanın içərilərinə doğru irəliləməsi, Bakı-Supşa kemərinin bir hissəsinin nəzarət altına alınması, Gürcüstanı bölməkle Ermenistana dehлиз aqma planı, həmçinin Rusiya-Ermənistən birgə hərbi birləşmələrinin yaradılması Kremlin böyük iştahından xəbər verir. Proseslərin hansı məcrada davam edəcəyini söylemək mümkün deyil. Lakin Moldova nümunəsindən görünən həm də budur ki, Rusiya təkcə Cənubi Qafqazla kifayətənemik niyyətində deyil, parallel şəkildə digər postsovet ölkələrində də nüfuzunu bərpə etməyə çalışır.

Ş.Cəfərlə hesab edir ki, Moldovanın vəziyyəti bizimkindən xeyli fərqlidir: "Çünki Rusiya ilə sərhədi yoxdur. Dnestryanı ərazi Moldova ilə Ukraynanın ortasında qalıb. Üstəlik, Dnestryanı ərazidə aviabazası da yoxdur. Ora getmək üçün mecburdur Moldovadan, yaxud Rumiya və Ukraynanın icazə alınsın. Bir məsələ var ki, Moldovanın vecinə deyil, bu durumda 50 il də gözəyə bilər".

Maraqlı, həm də təəccübü bir məqam var ki, Qərb heç olmasa, kəmərlərin xətrinə bölgədə cərəyan edən proseslərə reaksiya vermir. Dündür, ABŞ diplomatı Mayk Pens Tiflisde

Moskva başa düşür ki, tamamilə təkənmiş vəziyyətdədir və ətrafində həlqə getdikcə daralar. Real mənzərə burudur. Kremlən idarə olunan ekspertlərin vəzifəsi isə diqqəti bu mənzəredən yayındırmaqdan ibarətdir. Buna görə də rusiyalı ekspertlərin nağıllarına önem vermək lazımdır".

Erməni ekspertlərinin açıqlamaları bir daha sübut edir ki, Ermənistən Qarabağ mühərbiyəsinin başlayacağı təqdirdə Rusiyadan birmənəli dəstək alacağına şübhə edir. Ancaq paralel olaraq danışqlardan imtina siyaseti də davam etdirilir. Publka.az-in xəbərinə görə, Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistən tərefində yaradılan qondarma "DQR"ın İrəvanın "hümayəndəsi" Qarnik Isaqulyan deyib ki, "əger Ermənistən təzyiqlər olacaqsa, biz (qondarma "DQR")i nəzərdə tutur - red.) İrəvanın Xankendini temsil etmədiyini elan edəcəm".



## Kremlinin son addımları

# Erməni分离çılardan qadırdub

Rusiya-Ermənistən hərbi birləşmələrinin yaradılmasının ardınca cəbhədə təxribatların artması prosesin vahid mərkəzdən idarə olunduğunu təsdiqləyir; ekspertlərə görə, ehtiyatlı siyaset yeridərək Rusyanın bu regiondan sixışdırılmasını gözləməli və təcili Türkiyə ilə hərbi ittifaq yaratmalyıq...


səfər edib. Üstəlik, eyni vaxtda

bu ölkədə NATO təlimlərinə start verilib. Amma amerikalı diplomatın səfərinin və hərbi təlimlərin Rusiyani öz planından daşındıracağını demək çox tezdir. Mənqıla amerikalı diplomat Bakıya da gəlməli idi, lakin bu, baş vermədi. Ş.Cəfərlinin sözlərinə görə, Bakı-Supşa məsəlesi hələ ki elə də qorxulu deyil: "Texniki baxımdan o problemi həll etmək mümkündür".

"Rusiya ən müxtəlif yollarla MDB məkanında integrasiyaya nail olmaq, postsovet respublikalarını öz peykərinə çevirmək istəyir. Ermənistən bu prosesdə zəif həlqədir və adətən Moskvanın bütün layihələrindən bir postforst-ölkədən ən ucuz eksperiment vasitəsi kimi istifadə olunur". Bu fikirlər isə politoloq Elçin Mirzəbəyliyə məxsusdur. Ekspert əməkdaşımızla səhəbtində bildirdi ki, Rusiya-Ermənistən birgə hərbi birləşməsini də bu kontekstdən dəyərləndirmək lazımdır: "Bildiyiniz kimi, Moskva daha önce KTMT-nin birgə hərbi birləşməsini yaratmağa cəhd göstərdi. Amma ortaya ciddi nəticə qoya bilmədi. Bu səbəbdən də KTMT daxili dəri ugursuluşunu Ermənistənla birgə hərbi birləşmə ya ratmaqla kompensasiya etməyə cəhd göstərdi. Necə ki, Avrasiya İqtisadi Birliyindən once Rusiya-Belarus ittifaqı yaratmaqla yeni ittifaq modelinin əsasını qoymaq istəyirdi. Məsələ bundadır ki, Rusiya MDB məkanında integrasiya prosesin özünün xilası kimi baxır.

Qondarma "DQR"ın "müdafie naziri" Levon Mnasakanın isə Ermənistən ictimai televiziyonunun efrində elan edib ki, "Qarabağ ordusu" çox güclüdür, reqibin bütün hərəkətlərini izləmeye qadırdır və "bizdə alov saçan çox güclü silahlar var".

İsaqulyanla Mnasakanın ard-arda verdikləri açıqlamalar təsadüfi ola bilməz. Onların her ikisini İrəvan rejiminin dañışdırıldığı və dedikləri sözələrin də işgalçi erməni rejimi tərefindən hazırlanığı şübhəsizdir. Son zamanlar bölgədə baş verenlər barədə Qarabağ rejiminin açıqlama verməsi, Dağlıq Qarabağ separatçılardan təref statusunda təqdim olunmasına cəhd təbii ki, hazırlanmış planın tərkib hissəsidir. Bu planın arxasında Kremlin dayanlığı da şübhə doğurmur. Rusiya-Ermənistən birgə qoşunun yaradılmasının ardınca Qarabağ separatçılardan meydana çıxmaga cəhd göstərməsi özfəaliyyət ola bilmez. Ötən ilin aprel döyüslərində Azərbaycan ordusunun artilleriya atəşindən təşvişə düşən Qarabağ ermənilərinin Ermənistənə qaćması da unudulmayıb. Separatçıları cəsəretli edən Kremlin planları və sifarişləridir. Rusiya-Ermənistən hərbi birləşmələrinin yaradılmasının ardınca cəbhədə təxribatların artması proseslərin vahid mərkəzdən olunduğunu təsdiqləyir. Amma istənilən halda Bakı öz torpaqlarından imtina etməyəcək, bunu dəfələrlə bəyan edib.



## Azərbaycanın dostu kimin qəzəbinə gəldi...

Navaz Şerifin 3-cü baş nazirliyi səlahiyyət müddətinin bitməsinə bir il qalmış ləğv edildi; Pakistanın ən varlı siyasetçisi ofşor hesablarına görə ittiham olunur

**X**əbər verdiyimiz kimi, öten həftə Pakistan Konstitusiya Məhkəməsi baş nazir Navaz Şarif və maliyyə naziri İshaq Darın vəzifədən çıxarılması ilə bağlı qərar verilib. Qərarın səbəbi kimi baş nazirin parlament və məhkəməyə doğru məlumat verməməsi göstərilib. Eyni zamanda qərara əsasən Şerif ömrü boyu siyasetlə məşğul ola bilmez.

Qeyd edək ki, Şerifin baş nazir postunu itirməsinə səbəb olan hadisə 24 il əvvəl, 1993-cü ilde N.Şerifin birinci baş nazirliyi döneninə təsadüf edir. Bir neçə il əvvəl üzə çıxan Panama sənədlərində göstərilir ki, 1993-cü ilde Britaniyanın Vircin adalarında Şerifin qızı Meryem Safdarın adına iki şirkət "Nielsen Enterprises Limited" və "Nescoll Limited" şirkətləri qeydiyyatdan keçib. Şirkətlərin Britaniyanın paytaxtı Hayd Parka yaxın bölgədə əmlakları mövcuddur. Mülklerin sahibi kimi N.Şerif və ailəsinin adı keçir. Bu səbəbdən də aila üzvləri mühakimə olunacaq. N.Şeriflə birləşdə övladları Meryem, Hesən, Hüseyin Şeriflərə qarşı məhkəmə iddiası qaldırılacaq. Bundan başqa, əldə olunan sübutlar antikorrupsiya məhkəməsinə göndəriləcək.

Pakistan Müsəlmanlar Birliyi Partiyasının lideri və ölenin ən nüfuzlu siyasetçilərindən olan N.Şerif 3 dəfə baş nazir postunu tutub. İlk dəfə 1990-93-cü illərdə baş nazir olan Şerif, ikinci dəfə 1997-99-cu illərdə bu kursüdə oturub və 1999-cu ilde general Pərviz Müşərrəfin heyata keçirdiyi hərbi çevrilişdən sonra ölkəni tərk edib. O, 3-cü dəfə baş nazir postuna 2013-cü ilde əyələşib və səlahiyyət müddəti gələn il bitəcəkdi. Maraqlıdır ki, bu günə qədər Pakistan'da səlahiyyət müddətini sona qədər postunda qalmış məlik baş nazir olmayı.

Diqqətçəkən məqam odur ki, hakim Pakistan Müsəlmanlar Birliyi Partiyası N.Şerifin yerinə baş nazir postuna onun qardaşı, Pəncab eyaletinin qubernatoru Şahbaz Şerifin namizədiyyini irəli sürməye hazırlaşır.

N.Şerif və ailəsi Pakistanın ən varlı ailələrindən biri hesab olunur. 1949-cu il təvəllüdü N.Şerif siyasetə daxil olmamışdan əvvəl böyük biznesə sahib olub, metalluriya şirkətlərini idarə edib. Ancaq sabiq baş nazirin parlament və məhkəmə dirləmələrində saxta məlumat verməsi ona qarşı kəskin qərarın verilməsi ilə nəticələnib. Pakistan müsəlman dünyasında ciddi demokratik sisteme malik azsaylı ölkələrdən biridir. Ölkədə güclü parlament demokratiyası və siyasi hakimiyətə qarşı hər zaman əyilməyən məhkəmə-hüquq sistemi var. Hətta general Pərviz Müşərrəfin hakimiyəti illərində belə Pakistanın hərbi rəhbərliyi belə məhkəmə-hüquq sistemini əla keçirə bilmədi.

Müşərrəfin indiki vaxtda vəzifəsini itirməsi ilə bağlı ciddi versiyalardan biri körfəz əreb böhranıdır. Məsələ ondadır ki, Pakistan hər zaman Yaxın Şərqi və müsəlman ələminin siyasi proseslərində aktiv oyuncularından olub. İslam Koalisiyasında aktiv rol alıb, əksər hallarda müsəlman ölkələri arasında barışdırıcı rol oynamaya çalışıb.

N.Şerifin karyerasında maraqlı anlardan biri 1999-cu ilde general P.Müşərrəf hərbi çevriliş həyata keçirək hakimiyətə gəldikdən sonra Navaz Şerifin Səudiyyə Ərəbistanına sürgün olunmasıdır. N.Şerif 8 il yaxın rəsmi olaraq Səudiyyə Ərəbistanda sürgündə olub. Baxmayaraq ki, Britaniya və BƏƏ kimi ölkələrlə yaxın əlaqələri vardı və çox zaman ölkələrdə olurdu. İndi isə bir sira müşahidəçilər Şerifin devrilməsinin arxasında Səudiyyə-Qətər gərginliyinin olduğunu düşünür. Çünkü Pakistan körfəzdə baş verən proseslərin aktiv iştirakçılarındandır. Son olaylarda isə Pakistan rəhbərliyi maksimum biterəflik nümayiş etdirməyə çalışırdı. Baxmayaraq ki, Pakistan ordusu Yəmen əməliyyatında iştirak edir. Görünür, N.Şerifin bu biterəfliyini onun xaricdəki rəqibləri ilə daxildəki düşmənlərini hərkətə getirib.

N.Şerif 18 il əvvəl də Müşərrəf çevriliş edərkən baş nazir postunu və siyasetlə məşğul olmaq hüququnu itirmişi, bu haqqı 8 il sonra əldə etdi və Pakistanın yenidən baş naziri oldu. İndi də bu qadağanın nə qədər davam edəcəyini indidən demək mümkün deyil.

□ Kənan RÖVŞƏNOĞLU

**R**usiya və ABŞ arasında gərginlik yenidən yüksəlir. ABŞ Konqresinin Rusiya, İran və Şimali Koreyanın əleyhinə qətnamə qəbul etməsinin ardınca indi də gündəmi iki ölkənin diplomatik təmsilciliklərindəki ixtisarlar zəbt edib.

Rusiya prezidenti Putin bildirib ki, iki ölkədə diplomatik nümayəndəliklərdə 455 nəfər işləyəcək. Putin deyib ki, Rusyada 1000-dən artıq amerikalı diplomatik təmsilciliklərdə çalışıb. Onun sözlərinə görə, 755 nəfər ixtisar ediləcək. Rusiya lideri açıq şəkildə Konqresin son qərarına toxunub və münasibətlərin düzəlməsinə olan ümidiğini itirdiklərini deyib. **Sitat:** "Rusiya-ABŞ münasibətlərində vəziyyətin dəyişəcəyinə ümidi edirdik. Uzun müddət işlərin yaxşıya doğru getməsini gözledik. Ancaq görünən odur ki, yaxın zamanlarda hər hansı bir dəyişiklik olmayacaq. Heç bir şeyin cavabsız qalmayacağını göstərmənin zamanının gəldiyinə qərar verdim".

Həm ABŞ Konqresinin məlum qərarı, həm də Putinin son reaksiyası onu göstərir ki, yaxın zamanlarda iki dünya nəhənginin "ulduzu barışmayaçaq". Eyni zamanda bu durum hem Avropanın, həmdə bizim yaşadığımız region üçün ciddi narahatlıqlar və edir. Heç şübhəsiz ki, bundan Azərbaycana da "pay" düşəcək.

**Siyasi şərhçi Şahin Cəfərli** deyir ki, son Konqres qərarı Rusiyani açıq şəkildə ABŞ-in düşməni elan edir, bu isə yeni situasiya deməkdir: "ABŞ Konqresinin Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi barədə qəbul etdiyi qanunun adı çox şey deyir. Sənəd belə adlanır: "Amerikan əleyhidarlarına qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında". (Orjinalda: "Countering America's Adversaries Through Sanctions Act".) Buradaki "adversaries" sözünü bir çox Rusiya sayıdı "düşmənlər" kimi tərcümə edib.

Yeni faktiki olaraq, Rusiya Şimali Koreya ilə eyni səviyyədə dəyərləndirilərək rəsmən qanunvericilik səviyyəsində ABŞ-in əleyhidarı (düşməni) elan olunub. Yادınızdadırsa, kiçik Corc Busun dövründə İraq, İran və Şimali Koreya "şər üçbucağı" elan edilmişdi. Ümumiyyətə, ABŞ prezidentləri və siyasetçiləri bu tip obrazlı ifadələri çox sevirərlər. Bu ifadələr sonradan terminə çevrilir. Məsələn, Ronald Reagan SSRI-ni "şər imperiyası" adlandırmışdı. Adətən bu cür təsnifatın tez və ya gec praktikada nəticəsi olur. ABŞ-in İraqa müdaxiləsindən sonra bu ölkə "şər üçbucağı"ndan çıxdı. İndi Rusiya İran və Şimali Koreyanın sırasına əlavə edilərək üçbucaq yenidən formaladırılmış oldu. ABŞ Şimali Koreya və İranı "quldur dövlət" ("rogue state") sayır, bu sıra



## "ABS-Rusiya qarşidurması bizim regionalda qidəli təsir edəcək"

**Şahin Cəfərli:** "Moskvaya göstərmək lazımdır ki, Azərbaycan alternativsiz deyil və əgər Qarabağ münaqışəsinin həllində ədalətli mövqə tutmasa, biz Avroatlantik integrasiyani sürətləndirə bilərik"

artıq Rusiya da əlavə edilib".

**Eksperin fikrincə, bu vəziyyət ABŞ-in adları çəkilən ölkələrə qarşı sərt addımları nın xəberçisidir:** "Konqresin qəbul etdiyi qanun o deməkdir ki, həmin ölkələrə qarşı ABŞ tərefində tədbirlər görülməsi".

**S.Cəfərli deyir ki, ABŞ-in Rusiyaya qarşı təzyiqi artırması** indiki administrasiyanın təşəbbüsü deyil, daha çox Konqresdən gəlir. Qəbul olunan son qanun layihəsi isə eksperə görə, faktiki olaraq prezidentin əl-qolunu bağlaşdırır və onun Rusiya ilə sərbəst hərəkatını məhdudlaşdırır: "Hamiya ayındır ki, Donald Tramp Rusiyaya qarşı təzyiqi siyaseti əvəzinə, başqa səviyyədə əlaqələr qurmaq və Putinlə masaya oturaraq "sərfeli sövdəleşmələr" bağlamaq niyyətində idi. Bu barədə dəfələrlə dənmiş, ona görə bu məqamın üzərində geniş dəyanmağa ehtiyac yoxdur. Onu da qeyd etmişik ki, Konqresdə, ABŞ dövlət aparatında, xüsusən Pentagon və keşfiyat strukturlarında anti-Rusiya əhvali çox güclüdür və Trampın təkbaşına Rusiyaya qarşı

Vaşinqtonda mövcud olan bu konsensusu pozması və radiikal şəkildə yeni siyaset formalaşdırması çox çətindir. Bele də oldu. Yeni qəbul olunan qanunda Barack Obama dövründə prezident fərمانları ilə tətbiq edilmiş sanksiyalar qanuna qoşulmadı, yeni Trump artıq həmin sanksiyaları ləğv edə biləməz. Bu, prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması deməkdir və Trampa etimadsızlıq kimi dəyərləndirilə bilər. Yəni, Konqres faktiki olaraq dövlət başçısına "biz sənə güvənmirik" mesajı verərək Rusiya ilə bağlı siyasetin formaladırılması və heyata keçirilməsini öz nəzəretinə götürdü. Qanun hər iki partiyən - demokratlar və respublikaçılardan güclü həmrəyliyi şəraitində qəbul olunduğu üçün Tramp administrasiyasiın bu iradəyə səssiz-səmirsiz təbə olmaqdan və ona uyğun siyaset yetirməkdən başqa çərəsi qalmadı".

**Ekspert deyir ki, ABŞ-in Rusiyadan gözləntilərini iki gün əvvəl vitse-prezident Mayk Pens Rusiya ilə həmsərhəd Estonyada açıq şəkildə ifadə edib. ABŞ vitse-prezidenti deyib ki, Rusyanın Ukrayna məsələsində geri adımlı atmasını, İran'a dəstəyi dayandırmasını və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dəstək vermesini gözləyir:** "Bu 3 təmel problemlə bağlı Moskvadın siyasetində dəyişiklik olmasa, qarşidurma davam edəcək. Təbii ki, ABŞ və Rusiya arasında müharibə baş verəcək ehtimalı yoxdur, lakin "soyuq müharibə" dövrünə bənzər proseslərin müşahidə olunduğu ortadadır. ABŞ

□ Kənan RÖVŞƏNOĞLU

sanksiyalar vasitəsilə Rusiyanın iqtisadi inkişafını lengidir, onun iradesini qırmağa çalışır. Hazırda sanksiyaların təsiri ağır şəkildə hiss olunmaya bilər. Amma xüsusən texnoloji sahədə Rusyanın geride qalmamasının ağırlarını rus dövləti və xalqı orta və uzunmüddətli perspektivdə daha ağır şəkildə hiss edəcək. Bele bir Rusya Amerikaya rəqib ola biləməz".

**O ki qaldı qarşidurmanın Azərbaycana və ümumilikdə bizim bölgəmizə təsirinə,**

**S**on vaxtlar gənc anaların dramı ilə tez-tez rastlaşırlıq desək yanılmarıq. Belə ki, əvvəller övlada qarşı həssaslıq dedikdə ağıla analar gelirdi. İndi isə bu sözü bütün analara şamil etmək olmaz. Çünkü son zamanlarda anaların öz övladlarını öldürməsi, övladları ilə birgə intihar etməsi və ya onları atıb "xoşbəxtlik" axtarışına çıxmazı kimi xəbərlərlə tez-tez rastlaşırlıq.

Kimiləri cəmiyyətdəki bu cür eybəcərlərin artmasının səbəbinin qadınların ciyinlərinə düşən ağır yüklə əlaqələndirir, kimisi isə cəmiyyətdəki aqressivliklə.

Maraqlıdır, bəs əslində səbəb nədir? Nəyə görə analar övladlarına bu və ya digər formada qıyar, azyaşlı övladlarını da ata-raq qaçırlar?

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bunun səbəbinin qadınların psixoloji gərginliyi ilə əlaqəli olduğunu dedi: "Bu, hamının həyatında var. Kimlərse psixoloji cəhətdən buna hazır ola bilir, kimlərse dözmür. Bəzi hallarda müşahidə etmişik ki, qadınların müyyən bir qismində psixi deyışikliklər mövcuddur. Sosial rolların dəyişdiyi bir durumda qadınlar bu qədər yüksək öz üzərlərinə götürə bilmirlər. Əvvəller struktur var idi və bu strukturdə kişilərin öz rolu vardi ki, ailənin yükünü daşıyırı. Yəni kişilər məsuliyyəti, idarəetməni, müdafiə etmek kimi vəzifələri həyata keçirirdilər. Qadın isə evin içində uşaqların tərbiyesi və inkişafı ilə məşğul olurdu. İndi bu struktur xeyli dəyişib. Qadınların ciyinləri daha çox yüksəkdir. O həm sosial səbəkələr, televiziyalardan gələn informasiyaları alır, ailədən gələn münasibətlər, uşaqların öhdəlik və vəzifələri, bəzən kişinin də rolunu öz üzərinə götürmək kimi davranışlar

ortaya çıxdığından bütün qadınlar bunu daşıya bilmir. Bəzi qadınlarda psixi bir gərginlik, dəyişkənlilik var. Bəzən kimsə buna düzür, bəzən intihar edir, bəzən evdən gedib azad olmayı düşüñür. Xayud kimsə həyatını dəyiş Öz üçün yaşamaq istəyir və düşünür ki, azadlıqdırsa, nəyə görə mən bu yükü daşımamıyan, bu yük niyə mənim üstündə olmalıdır və kimlərse xoşbəxtlik axarmaq daılınca gedir".


M.Zeynalova bu gün qadınların daha çox qınaq obyektiñə əvərildiyini və bəzi hallarda qadın dəstək vermək lazımdır. M.Zeynalova dedi: "Bu gün qadınları daha çox qınır, ittiham edirlər. Amma bəzi hallarda qadına dəstək vermək, onu bu çətin durumdan çıxarmaq haqqında düşünmək lazımdır. Müasir dövrün bütün yükünü qadının üzərinə yükləmək doğru deyil. Düzdür, gender beraberliyindən danışın. Amma psixoloji cəhətdən, körpelikdən bu qadınlar bu ağırlığı daşımağa hazırlanır. Bizdən nəyə hazırlayırlar - əre gedəcəksən, ərin sənə baxacaq və sairə. Axi bu artıq ənənəvi deyil. Ər bütün bu yüksək göttürmür ki, qadın digər yüksək öz üzərinə götürsün. Bu baxımdan, mən düşünürüm ki, hadisələrin bəzərətəkliyi tərəfənən etməsinin səbəblərdən biri psixoloji gərginliklərlə bağlıdır. Ola bilsin, qadın özüne hesabat vermir ki, mən uşaqlımı atıb gedirəm. Yəni əvvəlki o öv-

lada bağlılıq məsələsinə qədər o psixoloji gərginlik dəyişə bilib. Biziñ şurumuzda, davranışımızda bu deyışikliklər baş verir". Psixoloq Azad Isazadə son vaxtlar cəmiyyətdə aqressivliliyin artığını dedi: "Əgər bir xanım özünü və övladlarını ödürürsə, ilk növbədə bəzərətəkliyi tərəfənən etməsinin zərərli haqqda düşünməliyik. Deməli, bu xanım o qədər dəhşətli təzyiqlərə məruz qalıb ki, o heç uşaqlarının da dünyada qalmamasını istəmir. Bu bir versiyadır.

Sözsüz ki, istisna etmərəm ki, bəlkə də hansısa bir ruhi pozuntu da ola bilər. Uşaqlarını qoyub qaçan ana da həmin versiyalara uyğundur. Ümumiyyətə, cəmiyyətdə aqressivlik artıb və bu da ister-istəməz məişət davranışlarında hiss olunur. Autaqressiya - özüne qarşı aqressiyadır. Sui-qəsdlə nəticələnən aqressiyadır. Onun ikisinin kökü də eynidir. Bəzərətəkliyinən etməsi həm də qadınlarla aqressiya kimlərə qarşı, bəzilərində özlərinə qarşı olur".



**Azad Isazadə:**  
"Əgər bir ana özünü və övladlarını yükləmək doğru deyil"



**Əhməd Qəşəmoğlu:**  
"Səbəb odur ki, cəmiyyətdəki mənəvi dəyərlərin gücündən lazımı şəkildə istifadə etmirik"

Sosiołog Əhməd Qəşəmoğlu isə bütün bunların cəmiyyətdə günü-gündən mənəvi dəyərlərin itməsi ilə əlaqəli olduğunu dedi: "Cəmiyyət o vaxt tənzimlənir, arzuolunan halda olur ki, orada tənzimləyici mənəvi dəyərlər olur. Təessüf ki, biz bu işi başlı-başına buraxımlıq. Cəmiyyət günü-gündən mürəkkəbədir. Bəzərətəkliyinən etməsi həm də qadınlarla aqressiya kimlərə qarşı, bəzilərində özlərinə qarşı olur".

bu cür eybəcər hallar çıxalaçaq. Hər gün sayıta çıxan 3-4 bu cür hallarla bağlı xəbərlər oxuyuruq. Bütün bunlar onunla bağlıdır ki, biz cəmiyyətdə mənəvi dəyərlərin gücündən lazımı şəkildə istifadə etmirik. Bize təcili şəkildə elmə esaslaşmış fəaliyyət programı lazımdır. Orta məktəbdə savadı lazımi səviyyədə olmayan bu qadınlarımız sosial səbəkələrdə arzu olunmayan proseslərlə, insanların rastlaşırlar. Buna da onların mənəvi, intellektual durumu hazır deyil. Ona görə də bu cür əcaib nəticələr ortaya çıxır. Mən ekspert olaraq həyecan təbəcələrə müraciət etmərəm ki, bu məsələlərə müdaxilə etmədikcə, belə eybəcər hallar daha da artacaq. Bu hələ üzə çıxan xəbərlərdir. Üze çıxmayanlar bundan dəfələrənə qədərdir. İndi mən hansı məsələ şəxsi çağırıb desəm ki, gəlin bu məsələlərlə məşğul olaq, deyəcəklər ki, Əhməd müəllim öz biliyini nümayiş etdirir. Amma bütün dünyada bu kimi şəyərə elmi yanaşılır, müdaxile edilir və bizdə də buna ehtiyac var. Əgər kimsə bunu çətin hesab edirse, mən o fəaliyyət programını hansı səviyyədə istəyirəlse, hazırlayım. Təki bu işi görən olsun".

□ Günel MANAFLİ

## Telekanallarımızda türk dili - rus dili ögey-dögəməliyi: səbəb nədir?

**M**əlum olduğu kimi, müstəqillik qazandıqdan sonra da bir müddət Azərbaycan telekanallarında rus dili öz mövqeyini qoruyub saxlayıb. Belə ki, rus dilinde müxtəlif verilişlər hazırlınlardı, rus dilində kinofilmər tərəfənəz yazılınır. Lakin illər sonra televiziya və radio efirlərində rus, eləcə də digər xarici dillerin efir məkanında tərcüməsiz veriləsiməz qədər qoyuldu.

Təbii ki, bu çox uzun çəkən, çətin bir proses idi. Bu zaman telekanallar daha asan çıxış yolu kimi türk dilində olan verilişlərə, xüsusən de türk seriallarına müraciət etməye başladı. Lakin 2009-cu ildə MTRŞ bu məsələyə də müdaxilə etdi, türk seriallarının da dublyajlısız efirə veriləməsi yasaqlıdı. Bu haqda qərar həm ictimaiyyətdə, hem sənəd mediada geniş müzakirələrə səbəb oldu. Bəzərətəkliyinən etməsi həyata keçirildi.

Publisist Elçin Mirzəbəyli "Yeni Müsavat" a açıldıqında məsələyə bəzərətəkliyinən etməsi həyata keçirildi: "Doğrusu, rus dilində verilişlər yayılan CBC telekanalı istisna olunmaqla, digər telekanallarda rus dilində verilişlərin şahidi olmamışam. AzTV-də uzun illərdir ki, xəbərlər programının rus və ingilis dillərində buraxılışı yaxşılmır. Qeyd edim ki, yerli telekanalları mümkin qədər izləməyə çalışıram. Əgər hansısa telekanalda xarici dillərdə xüsusi buraxılışlar istisna olunmaqla, rus, xayud hər hansı bir dildə danışılıbsa və bu tərcüməsiz, xayud alt yazı olmadan efirə verilibsə, bu məsələyə artıq MTRŞ reaksiya verməlidir. Efri məkanında Azərbaycan dilinin qorunmasına müsbət yanaşırıam".

Lakin Elçin Mirzəbəyli qeyd etdi ki, Türkiye türkçəsində olan filmlərin, xayud serialların



**Elçin Mirzəbəyli:**  
"Kabel televiziyalarının bir hissəsi Kremlin "ideoloji zəhəri"ni yaymaqla məşğuldur"



**Mehriban Vəzir:**  
"Azərbaycanda artıq rus dilini ikinci dövlət dilinə çevirməklə bağlı müzakirələr gedir"

dubyaj edilməsinə müsbət yanaşırıam: "Çox zaman bəzərətəkliyinən etməsi həyata keçirildi: "Doğrusu, rus dilində verilişlər yayılan CBC telekanalı istisna olunmaqla, digər telekanallarda xarici dillərdə xüsusi buraxılışlar istisna olunmaqla, rus, xayud hər hansı bir dildə danışılıbsa və bu tərcüməsiz, xayud alt yazı olmadan efirə verilibsə, bu məsələyə artıq MTRŞ reaksiya verməlidir. Efri məkanında Azərbaycan dilinin qorunmasına müsbət yanaşırıam".

Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan efirində rus dilində danışıqdan daha çox, kabel televiziyalarının yayılmışlığı telekanalların böyük əksəriyyətinin rus dilində olma-

sından narahatlıq keçirmək lazımdır: "Azərbaycan, xüsusilə paytaxt sakinlərinin mütləq əksəriyyəti kabel televiziyalarının istifadəçiləridir. Bu televiziyalar isə abuneçilərə 5-6 türk, 2-3 ingilis dilində yayımlanan kanal təqdim edir. Rus dilində yayımlanan telekanalların sayı isə 100-dən çoxdur. Onların bir hissəsi Kremlin "ideoloji zəhəri"nin istehsalı ilə meşğul olur".

**Yazıcı-publisist Mehriban Vəzir** isə problemi təsadüfi sayır: "Artıq yeni nəsil, özünü demokrat kimi təqdim edənlər öz

övladlarını əsasən rus məktəblərinə verir, ailədə rus dilindən istifadə edirler. Bu, felakətdir, yenidən işğal altına düşməkdir. Çünkü işğal dillə başlayır. Dil əlaqə, mənəviyyət, bir milletin ruhudur. Bu, o deməkdir ki, artıq yenidən Azərbaycan xalqının ruhuna kəmənd atılır və o, yenidən işğala sövg edilir. Çox acı duyularla, məyusluqla bunu izleyirəm ki, Azərbaycanda artıq rus dilini ikinci dövlət dilinə çevirməklə bağlı səhəbtlər, müzakirələr gedir. Buna müqavimət çəvrəsinin gücü çatır, proseslər o qədər dərindir ki, bu proses hələ ki güc yetmir. Mətbuat da bu müqavimət prosesində iştirak etmək istəmərəm".

Mehriban Vəzir də qeyd etdi ki, Türkiye türkçəsində olan film və ya serialların dublyajla təqdim olunması kökündə yanlışdır: "Hələ yüz il bundan əvvəl Mirzə Ələkbər Sabir bu haqqda demişdi: "Osmanlıdan təcdir olmadan, arzu edilən kimlər onları idare etmədən davam etmək mümkün deyil. O zaman

osmanlı deyəndə o zaman Tör-

kiy türkçəsi, türk dili isə bizim dilimiz nəzərdə tutulurdu. Ona görə də bu məsələ yanlışdır. Hətta terminologiya məsələsində siper kimi durublar ki, türk dilindən bizim dilə bir söz keçməsin. Ümumiyyətə, məmurların əksəriyyəti türk sözü, türkçülük, Türkiye mədəniyyəti ilə vuruş içərisindədir".

AzTV-nin mətbuat xidmətinin rəisi Xatirə Qasım isə tamaşaçıların şikayəti ilə bağlı məsələyə bu cür aydınlıq getirdi: "AzTV-də rus dilində veriliş ancaq "Kto, qde, koqda?" və rus dilində olan "Xəbərlər" verilişidir ki, həmin verilişlərdə də subtitrərdə tərcümə olur. O ki qaldı rus dilində yayımlanan "Jara" musiqi festivalına, bu festival hələ ki tam şəkildə efirə getməyib. Tam efirə getdikdə mütləq tərcümə ilə veriləcək. Verilişlərdə qonaqlar rus dilili olan zaman da aparıcı mütləq səhəbtin ümumi mözəzinin çatdırıv ve yaxud qonağın yanında tərcüməçi olur".

□ Xalidə GƏRAY

## Bakı əmərliklərində dəhşət: 1 gündə 6 nəfər öldü

**J**ulun 30-da Bakı şəhərinin ətrafındakı əmərliklərdə 6 nəfər boğularaq ölü. Lent.az ötən bazar baş vermiş faciəvi hadisələri və ölen şəxslərin adlarını təqdim edir: Hacıqabul sakini, 1969-cu il təvəllüdü Aslanov Habil Əli oğlu Qaradağ rayonu Səngəçal qəsəbəsindəki əmərlikdə boğularaq ölüb.

Salyan rayon Qaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdü Əliyev Mubariz Cavad oğlu Şixov əmərlikdən dənizdə batıb.

1985-ci il təvəllüdü Hüseyn Hadizadə Sabunçu rayonu Pirşağı sakini, 1994-cü il təvəllüdü Goradil Əli oğlu Qaradağ rayonu Səngəçal qəsəbəsindəki əmərlikdə boğularaq ölüb.



Paytaxt sakini, 1988-ci il təvəllüdü Əzizov Cavid Əziz oğlu Kürdəxanı əmərlikdən əmərlikdən boğularaq ölüb.

Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdü Mehiyev Təbriz Vilayət oğlu və 1994-cü ilde anadan olmuş Teymurov Müvhid Tehmir oğlu Goradil əmərlikdən boğularaq ölüb.

Qeyd edək ki, srağagün hava şəraiti küləklə olub və dənəlgəli olduğundan suya girmək təhlükəli hesab edilib.

# Oljes Süleymenovun kahin babası - Jayau Musanın heyrətamız özəllikləri

Qədim türklər arasında öncəgörmə və digər fitri qabiliyyətə malik olanların qəbri üstə at başı qoyulmuş



Həmin andaca səmadakı təyyarələr göydən poeziya yağıdırıllar xalq kütłələri üzərinə.

Bu, Jayau Musanın nəvəsi Oljes Süleymenova məxsus "Torpaq, insana səcdə et!" poemasıdır.

\*\*\*

Qorki adına Ədəbiyyat İnstiutundan qovulan Oljes, ədəbiyyatda bax, bu cür berpa edir öz yerini. Tezliklə dönür bir sayılı sovet şairine. Tekcə öz poeziyası ile deyil, həm də öz türkçülüyü, Turan sevdası ilə ürkəkləre yol tarip. Bu yol bir gün - 20 yanvar 1990-ci ildə Ojesi Bakıya gətirir. Xalqımızın ən ağır günündə bizimiz olan Oljes, Azərbaycanca gelir.

Şair indi də Azərbaycanın alovlu pərəstişkarıdır. Bir-iki il

□ Həmid HERİSCİ

"Filakesin ağılı topüğündədir" - dilimizdəki bu ifadəni tutuquşu kimi işlətməyinə işlədirik biz. Ancaq monasına, məntiqinə fikir vermırıq bir o qədər. Əslində qalsa, bu ifadə heç də məcazi mənə daşımur. Ağlı topüğündə olan nadir, xüsusi, seçilmiş insanlar sıralımızda, içərimizdə həqiqətən var. Var, bir də deyirəm.

Müasir dünyada belələrinə "stalker" də deyirər, biləsiz.

\*\*\*

Dediklərim, sizləri iynə ucu qədər belə təccübəldirməsin. Ağlı, zəkanın dəqiq ünvani bəzi adamlarda təkcə elə bəyində, bedənin baş nahiyesində olmur. Solaxaylıarda, misal üçün, ağıl sol elda yerləşir.

Yazımızın əsas mövzusu "topuqdakı ağıl" də deyə, gelin solaxaylıq üzərində çox da dananmayaq. Gücümüzü verək "stalker" mövzusuna.

\*\*\*

**ƏĞCAQUM ÇÖLÜNDƏ STALKER DÜZ GEDİR:** Ağlı topüğündə olan bu cür nadir insanlardan biri məşhur qazax şəhəri Oljes Süleymenovun doğma-cəbabası Jayau Musa imiş. Tanrı dağları etəklərində dünaya göz açmış bu fitri istedad sahibi təkcə elə "akın", yəni əli sazlı, qopuzlu aşiq kimi tanınmayıb Qazaxistanda. O, həm də kaşif olub - qeybdən xəbər getirərek müşkülli həll edib. Öncəgörən kimi də tanınib öz həmvətənləri arasında. Ancaq bir dəfə də öz topuğuna, ayaqlarına xəyanət edərək at belində əyleşməyib. Təkərlərə qəti etibarı yox imiş bu sirlə insanın.

**MƏZAR ÜZƏRİNDE AT KELLƏSİ:** Vəfatından sonra Qazaxistanda belələrinin məzarı üzərinə adətən at kelləsi qoyulur. Ucsuz-bucaqsız Qazaxistandır çöllərində bu cür mənzərlərə indi də rast gəlmək mümkündür. Məsələn, nəhayətsiz, ucsuz-bucaqsız Qazaxstan çöllərində gedirsən at, eşək belində. Bir də görürsən, qarşına tənha qərib bir məzar çıxdı. Başdaşısı olmur adətən belə məzarların. Üzərində min ilin sür-sümüyü, at başı ağarın ancaq.

\*\*\*

**KƏRAMƏTLƏRİ:** "Jayau" qazaxca "piyada" deməkdir. Stalkerlər adətən ata minmir, nəqliyyat vasitələrindən istifadə etmirdilər. Yəni öz ayaq pəncələrinə daha çox etibar edirdilər, nəinki təkərə, sükana, digər minik növlərinə. Yəni belələrinin beyni, düşüncə mərkəzi həqiqətən topudadır, nəinki adı baş nahiyesində. Qədim türklər də, indiki qazaxlar kimi, belelərinə "yayaq" deyər, bəzi vacib tapşırıqların icrasını məhz bu

cür stalkerlərə həvalə edərmişlər. Stalkerlər qədimlərdə aşağıdakı çox vacib vəzifələri möv-cuddu:

Köç zamanı hamidan irəlidə addımlayalar, arxasında gelən millətə səhralarda yol göstərərmişlər.

Öncəgörənlər edər, qeybdən xəbər getirərmişlər.

Ulduzlara daha çox etibar edilmişlər səfər zamanı. Göydə bir ulduzu nişan tutub, ya Allah, gəlib mənzilə yetişmişlər.

Susuz səhralarda su mənbəyini tapmaq kimi mühüm vəzifə də adətən qədimlərdə stalkerlərə tapşırırlarmış.

"Şirakçı" (yəni çiraqqı) adı altında pirlərə, ziyanətgahlarda yaşayardılar. Oxşar bir çox paranormal ünvanların dəqiq yolu zəvvərlərə göstərərmişlər.

İtmis əşyaları, ən vacibi insanları axtarır aşkarlamaq da, yadda saxlayın, qədim zamanlar türklərdə məhz bu stalker tayfasına etibar edildi.

\*\*\*

**MÖVZU DÜNYA KİNA-TOQRƏFINDƏ:** Hə... nəhayət ki, yazımızın "mus-mus"unu qurtarıb, necə deyərlər, "mustafa"sına gəlib yetişdi. Stalkerlərin itmiş əşyaları, insanları tapmaq istədi, qulaqlarınızda sırga edin, əfsane-filan deyil. Danılmaz, təkzibolunmaz həqiqətdi. Mövzu, həqiqət olmasa, məşhur fransız kinorejissoru Fransiz Veber ona müraciət etməz, 1981-ci ildə özünün məşhur "La Chevre", yəni "Bəxtsizlər" filmini çəkib geniş tamaşaçı kütlesinin müzakiresinə buraxımdı. Jerar Deparaye, Pyer Rışar kimi məşhur simaların oynadığı bu filmin süjet xətti elə əsl stalker mövzusudur: Fransız milyarderlərindən biri yasa batır. Qızı, özünün ağı-qarası Mari Bens, işə bir bax, Güney Amerika səfəri zamanı yoxa çıxıb. İnterpol, əlini havada yelle-yib gücsüzlüyünü etiraf edən vaxt, araya ştatlı psixoloq cəhab Meyer qarışır. Deyir, bəs Mari Bensin axtarışına özü kimi bəxtsiz birisi-sirkət eməkdaşı Fransua Perren qatmaq lazımdı. Kor koru tapan kimi, Perren də Latin Amerikasına gedib orda mütləq öz psixoloji oxşarını, özü kimi bəxtsiz Mari Bensi aşkarlayacaq.

Stalker mövzusu filmde komik, güləməli mezmən alıb son dəqiqlişinədək öz tamaşaçısını sakit, biganə buraxır. Stalker rolunun ifaçısı, təkrarolunmaz Pyer Rışar film boyu daim hərəketdir. Axır, özü də bilmedən, özündən tam ixtiyarsız gəlib çıxırazımi coğrafi nöqtəye. Jan Kampana (Jerar Deparaye) adlı

polis agentinə itmiş qızın düzgün, dəqiq ünvanını göstərir.

\*\*\*

**GÜNÜMÜZÜN DƏDƏ QORQUDU:** Ele həmin 1980-81-ci illərdə stalker mövzusuna eyniadlı filmde məşhur rejissor Andrey Tarkovski də müraciət etməyi özünə borc bılır. Çayxana səhbatlarına görə, Andrey Tarkovski stalker mövzusuna atası, məşhur Rusiya şairi Arseniy Tarkovski vəsítəsi ilə sahiblənib. Rəhmetlik şair, bütün 40-ci illər boyu Orta Asiya, Qaraqalpaqlara gedib-gəlmiş. İstəyirmiş Qaraqalpaqların "Qırq qız" dəstəsini ruscaya çevirib məzmununu ümumiyyətfəq oxucuların diqqətinə çatdırınsın. Növbəti sefərlərin birində yerli sakinlər şaire deyirlər, bəs burdakı Barsagelməz adasında Abdurazak adlı çox məşhur bir öncəgörən var. Dədə Qorqud kimi qeybdən xəbər getirir. Paranormal, mürqəddəs ünvanlara zəvvərlərə müşayiət edir. Qısa, burda çox müəmməli bir şəxs mövcuddu. Adada yaşayır. Gizlilərdən xəbərdarlı. Ətrafdə elə yer yoxdu Abdurazak oranı tanımasın. Adada qulun atları ilksidə var. Abdurazak oranın göz bəbəyini baxıb orda gələcəyi görür-müş.

Hadisələrin cərəyan etdiyi Barsagelməz adası indi də paranormal ünvan kimi tannır. Burdakı bir il, qitədəki otuz, ya-xud on ilə bərabərdi guya. Elmdə buna "xronoanamaliy" deyilir.

\*\*\*

Ata Arseniy, qaraqalpaqların "Qırq qız" dəstəsini ruscaya çevirirdi vaxt bütün bu ünvanlarda balaca Andreyi de tanış etməyi unutmur. Hətta bir gün həmin Abdurazakla da öz oğlunu görüşdü. Öncəgörən, gözlərini yumur bir an balaca Tarkovskinin hüzurunda. Sonra bu balacaya bir çox sırları, o cümlədən ölücəyi günü - 28 dekabr tarixini söyləyir.

\*\*\*

**KIÇİK HASİYE:** Sonrakı "Stalker" filminde Andrey Tarkovski, çəkdiyi növbəti bir mənzərədə həmin bu meşəm "28 dekabr" tarixinə lal işare vuracaq. Epizodların birində kamerasının iti gözünü təqvimdən düşmüş "28 dekabr" səhifəsinə yönəldəcək. Yaziq, təxminən elə həmin gündə - 29 dekabr 1986-ci ildə, Parisdə vəfat edəcək.

Mövzunu, bir kərə mən ANS telekanalındaki "Sirlər xəzinəsi" verilişində muzakireyə çıxarıdım. Həmin gün də, inanmazsız, kor təsadüfə bir bax, ayın 28 idi.

**FİLMİN SÜJƏTİ:** Andrey

Tarkovskinin "Stalker" filmindəki mürəkkəb süjet avroplılara qəliz görünə bilər, razılam. Ancaq bize yox. Süjet her birimizə pir, ziyanətgahlarından yaxşı bələddi: hardasa uzaqda bir qapalı otaq, yəni pir mövcuddu. Stalkersiz belə sırı üvana kimse ayaq basa bilməz. Girdinmi, nəhayət, belə yere, vəssalam. Büttün arzuların orda cındı.

Rejissorun ürək döyüntülləri, həyəcanı bütün film boyu bizi təqib edir. O, bizi bəri başdan xəbərdar edir - daxilindəki ən ezziz arzularınız bu otaqda reallığa qovuşacaq. Ehtiyatlı olun bu zaman. Məkrli arzulara qapanmayın.

\*\*\*

**OLJES SÜLEYMENOV NÜMUNƏSİ:**

Oljes Süleymenovun babası Jayau Musadan sonra bu istedad keçir bayaq dediyimiz kimi öncəgörən Abdurazak ixtiyarına.

Jayau Musanın nəvəsi Oljes Süleymenovda isə həmin istedad yerdəyişməyə məruz qalıb öz fiziki ünvanını dəyişir bir gün. Topuğu tərk edib beynə, qafaya qayıdır sanki.

Oljes Süleymenov simasında başlıyalar qazax poeziyasına qulluq etməyə.

1961-ci ildə Qorki adına Ədəbiyyat İnstiutunda təhsil alan bu gənc təsadüfən Moskvada möhkəm, qanlı dava-yaya düşür. Nəticədə institutdan xaric olub qayıdır kor-naçar öz vətənə. O vaxt da kimsə - indi bilmirən bu şəxs falçı Abdurazak ididi, yoxsa bir başqası, - Olje-sə öncəgörənlər edir. Qeybdən xəbər getirir lap elə Dədə Qorqud sağayı. Deyir, qulağını getir bəri: "Sabah Qazaxistandan kosmosa, gəyən yeddinci qatına bizim kimi bir insan övladı qalxaq!"

\*\*\*

1961-ci ilin 11 aprel tarixinə bu xəbəri eşidən Oljes Süleymenov cəld əl atır masadakı qələmə. Görür mürəkkəb quru-yub qələmən ucunda. Qələmin ucuna tüber-tüpüre mövzunu çöndərən poeziya nümunəsinə.

"Qazaxistanskaya pravda" qəzeti-nin baş redaktoru Fedor Bayarski poeməni oxuyunca əvvəl gözlerinə inanır. Sonra təcili olaraq bu şərləri çapa imzalayıb. Əmr verir, bu poemə yüz min tirajla ayrıca vərəqələrde nəşr edilsin. Sabah isə təyyarələrən Almaati üzərinə səpələnsin.

Səhəri gün bütün SSRİ əra-zisində səsgücləndiricilərdən Levitanın səsi başlayır gurulda-maşa: "Dünyada ilk dəfə kosmosa insan qalxbı bu gün. O, sovet vətəndaşı Yuriy Qaqrardı!"



# ÜSAVAT

## Son səhifə

N 159 (6773) 1 avqust 2017



### Xaricdə girov götürülüb zorla yerli qızla evləndirildi

**G**ənc Belarus vətəndaşı xaricə sefər edərkən getdiyi ölkənin qadın vətəndaşlarından birinin qohumları tərəfindən girov götürülüb. Səbəb isə belarusu həmin qızla evlənməyə məcbur etmək olub. Amma bu hadisənin hansı səbəbdən və hansı ölkədə baş verəməsi barədə məlumat verilmir.

Qadının silahlı qohumları belarusu silah gücü ilə girov götüründən sonra onu qadınla evlənməyə məcbur ediblər. Adı açıqlanmayan belarus isə gizli yollarla da olsa, Belarusun hüquq-mühafizə orqanlarına saxlandığı yer, silahlı adamların sayı barede mesaj yollayıb və hadisədən onları xəbərdar edib.

Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə belarus gəncin azad edilməsi barədə bildirilsə də, təfərruat açıqlanmayıb: "Yerli polis orqanlarının xüsusi əməliyyatı nəticəsində vətəndaşımız azad edilərək öz ölkəsinə göndərilər. Odur ki, Daxili İşlər Nazirliyi olaraq bildiririk ki, qadınlara evlilik vədi verərək bir qədər ehtiyatlı olun".

Bu olayla bağlı sosial şəbəkədə yayılmış xəberin altında istifadəçilər hadisənin baş verdiyi ölkənin adını öyrənmək istəsələr də, suala "isti ölkələrdən birində" deyə cavab verilib. Amma hadisə insan oğurluğu kimi qeydə alınır və günaklar tapılaraq cəzalandırılır.

## Qadının soyadında 35 harf var

**H**əvəy sakini olan qadın uzun müddət davam edən mübarizəsindən qalib gelib. Familiyasiında 35 harf olan qadın tam adı və familiyاسının sürücülük və şəxsiyyət vəsiqəsinə tam yazılımasına nail olub. Ad-soyadı Cenis Lokelani Keihanaikukaukahihuliheekahaunaele olan qadının mübarizəsinə sabəb kompüter programında ad-soyadın 34 işarə ilə məhdudlaşması olub. Programı bütün stat üzrə dəyişəndə limit 40 işarəyə qədər artacaq. Qadının mübarizəsinə sabəb isə yol polisinin davramı olub. Nəzaketsiz polis önce onun soyadını lağış qoyub və ona qızlıq familiyاسını qaytarlığı tövsiyə edib. Cenisin qızlıq familiyası isə Vort olub. O, ərinin familiyاسını 1992-ci ildə toyundan sonra götürüb. Hazırda dul qadın olsa

da Cenisin soyadını dəyişməmək-dən israrlıdır. Amerikalının sözlərinə görə, soyadının ağması ibretməzzidir: "İnsanları xa-



zamani ayağını qaldırıb bir istiqamətə yönəldirən qüvvə onu qeyri-müeyyənlilikdən də xilas edəcək".

## Ətdən hazırlanın içki sentyabrda satışda olacaq

**A**İman ətçi Peter Klassen bazara ətdən içki çıxarıcaq. Bu barədə lenta.ru saytı "Die Welt" nəşrinə istinadən yazıb. Məhsul sentyabrda Almaniya bazarına çıxarılacaq. Onun dediyinə görə, artıq Lüksemburq, Belçika və Fransadakı istehsalçılarla müqavilələrini tamamlayıb. Ətçi bu məhsulla bağlı beynəlxalq patent də alacaq. Dediynə görə, insanların bu içki ilə bağlı anonsu maraqla qarşılığını müşahidə edib.

İçkini hazırlamaq üçün eti tərəvəzlərlə birləşdirən qaynadır və püre halına geləndə qaynamanı dayandırırlar. Daha sonra əmələ gelmiş maddenin suyunu sıxış, butulkalara doldurur və sterilizə edirlər. 55 yaşlı ətçi deyir ki, bu yolla içkini bir il boyunca saxlamaq mümkündür. O hesab edir ki, belə bir içkini ordunun ehtiyaclarını ödəmək və ya humanitar yardım üçün istifadə etmək mümkündür.

Klassen bu resepti oğlu Filip və aşpaz Ştefan Kimmelle birgə 3 il ərzində ərseyə getirib. O hesab edir ki, ətdən hazırlanmış içkini sevənlərlə yanaşı, ona nifret edənlər də çox olacaq.



### Təqaüdü ikinci dəfə lotereyada milyon dollar uddu

**K**anadali bir təqaüdü 9 il ərzində ikinci dəfə lotereyadan milyon dollar udub. 69 yaşı Jül Paran online kazinoda cek-pot qazanıb. Oyunda iştirak etmək ona 1.2 milyon dollar qazandırıb. Amma bunun üçün o, cəmi 3 dollar ödəyib. Kazino yaşı kişinin bu şansını 32 milyonda bir dəyərləndirdi. Paran 2008-ci ildə milyon dollar qazanıb. O, bu durumu belə dəyərləndirdi: "Belə mən xoşbəxt ulduz altımda doğulmuşam?"

Dediynə görə, bu cür oyunlar onun üçün gəzinti, ov və balıqlıqla paralel maraqlı hobbilərdir. Təqaüdü bundan sonra da lotereyada iştirak etməyə hazırlaşır və qazandığı pulu yeni bir ev tikməyi planlaşdırır.



**BUĞA** - Qarşınızda olduqca məsuliyyətli bir dövr durur. Biznes sahəsində və münasibətlərdə proseslər üreyinizə olacaq. Amma xətakar və yalançı adamların şirin dilinə aldanmayın.

**ƏKİZLƏR** - Yaramaz adamlardan uzaq olun. Çünkü sizə qarşı pişlik etmək isteyənlər çoxdur. Hər hansı mübahisə və principallıq isə sizin üçün deyil. Boş məsrəflərə çox pul xərcləməyin.

**XƏRÇƏNG** - Göstərdiyimiz zaman kəsində yeni işlərə başlamaq və sizə aid olmayan münasibət məsələlərinə müdaxilə etmək xoşagelməz sonluqla nəticələnə bilər. Qazaqnaq ehtimalınız böyükdür.

**ŞİR** - Bürcünüz üçün aktiv olan bu təqvimdə hansıa ciddi problemlə rastlaşma ehtimalınız yoxdur. Əksinə, uğurlu nəticələrdən xəbər verən çoxsaylı görüş və sövdəleşmələrdə iştirakınız baş verəcək.

**QIZ** - Gün ərzində bütün işlərdə bacardığınız qədər məsuliyyəti olmalıdır. Əks təqvidirdə nəzərdə tutduğunuz planları reallaşdırmaqdə problemləriniz olacaq. Səfərə hazırlaşmağa dayər.

**TƏRƏZİ** - Avqustan bu ilk təqvim sizi üçün kifayət qədər uğurlu olacaq. Xırda maliyyə problemlərini nəzərə almasaq, digər sahələrdə cərəyan edən situasiyalar zövqünüzü le uyğunlaşacaq.

**ƏQRƏB** - Təxminən saat 12-yə qədər ümumi əhvalinizdə gərginlik müşahidə ediləcək. Sonrakı saatlarda isə daxili sabitliyiniz bərpa olunacaq. Əsas vaxtinizi istirahətə həsr edin.

**OXATAN** - Sağlamlığınızı qorusanız, başqa probleminiz olmayacağıq. Sıxıntı çekməkdənə dəniz sahilində, kənd yerində dincəlin. Amma lazımsız yerlərə pul xərcləmək fikrine düşməyin.

**ÖGLAQ** - Qarşidakı on gün üçün üzərinizə düşən vəzifələri inididən planlaşdırın. İştirakçısı olduğunu hər bir sövdəleşmədə qarşı tərefin rəyini nəzərə alın. İnadkarlıq sizə basucalığı gətirən deyil.

**SUTÖKƏN** - Günüñ birinci yarısını nəzərə almasaq, qalan saatlar bürcünüz üçün düşərli olacaq. Yeni simalarla rastlaşmağınız, işgüzar proseslərdə dəstək almağınız gərginliyinizi azaldacaq.

**BALIQLAR** - Yeni ayın bu ilk günü əsasən fərdi yaradıcılığınız üçün uğurlu olacaq. Həmkarlarınızla aranızda mövcud olan gərginlik qismən səngiyəcək. Səhhətinizin də qayğısına qalın.

**Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!**



### Məhbus 3 köynək toxuyursa...

**B**raziliyadakı bir həbsxana-da qalan bütün məhkumlar vaxtlarını köynək toxumaqla keçirirlər. Məhkumların toxuduqları köynəklər Braziliyanın məşhur geyim markası olan "Doidelles" tərefindən satılır. Başqa ölkələrə satılan köynəkləri toxuyan məhkumlar yalnız hörmək öyrənmirlər. Onlar həm de azadlığa çıxmək üçün çalışırlar. Çünkü məhkumların toxuduqları hər 3 köynək onların cəzalarını bir gün azaldır. Eyni zamanda toxuduqları köynəklərin satışından faiz qazanırlar.

**Səhifəni hazırladı: SELCAN**

**Təsisçi:** Rauf ARIFOĞLU  
**Baş redaktorun birinci müavini:**  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

**e-mail adres:** yenimusavat@mail.ru

**Ünvan:** Bakı şəhəri,  
R.Rüstəmov küçəsi

**2528-cı mahallə ev 44/d**

**Tel:** 520 01 23 (24, 25, 26, 27, 28)

**Redaktor:**  
**Zahid SƏFƏROĞLU**

**Lisenziya N: B 114**  
**SAYI:** 5.100